

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ

M A G İ S T R A T U R A M Ə R K Ə Z İ

Əlyazma hüququnda

NƏCƏFOVA TƏRANƏ AYDIN qızı

“Qulancardan istifadə etməklə yeni çəsiddə qida məhsulları istehsalı texnologiyasının işlənməsi” mövzusunda

MAGİSTR DİSSERTASIYASI

İxtisasın şifri və adı: 060642 “Qida məhsulları mühəndisliyi”

İxtisaslaşma: İaşə məhsullarının texnologiyası və iaşənin təşkili

Elmi rəhbər: i.f.d. G.M.Nəsrullayeva

Magistratura programının rəhbəri: t.e.n. dos. E. M. Ömərova

Kafedra müdürü: bio.f.d., dos. M. H. Məhərrəmova

Bakı – 2018

MÜNDƏRİCAT

Səh.

Giriş	4
Fəsil I. ƏDƏBİYYAT İCMALI FUNKSİONAL QIDA MƏHSULLARI İSTEHSALI TEXNOLOGİYASI.....	14
1.1. Kulinar məhsullarının xarakteristikası	14
1.2. Kulinar məhsullarının qidalanmada əhəmiyyəti.....	19
1.3. Kulinar məhsullarının təsnifatı.....	23
1.4. Kulinar məhsullarının keyfiyyətinə qoyulan tələblər, saxlanma şəraiti və müddəti.....	23
Fəsil II. ANALİTİK HİSSƏ QULANCARDAN KULİNAR MƏHSULLARI İSTEHSALININ TEXNOLOGİYASI	25
2.1. Qulancardan hazırlanan kulinar məhsulun resepturasının işlənməsi	25
2.2. Qulancardan kulinar məhsulun hazırlanma texnologiyasının işlənməsi	26
2.3. Qulancardan kulinar məhsulun hazırlanmasının texnoloji sxeminin işlənməsi	28
2.4. Qidalılıq dəyərinin qiymətləndirilməsi.....	29
2.5. Xammalın keyfiyyətinə nəzarət.....	39
2.6. Tullantıların xüsusiyyətləri və onların istifadə etmə yolları	42
2.7. Qulancardan hazırlanan xüsusi kulinar normativ sənədlərin hazırlanması ..	43
2.8. Qulancar və ya mərəçüyüddən hazırlanan yemək və salatlar.....	53
Fəsil III. TƏDQİQATLARIN NƏTİCƏLƏRİ VƏ MÜZAKİRƏSİ. QULANCAR BİTKİSİNİN BOTANİKİ TƏSFİRİ VƏ MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ	55
3.1 Qulancarın faydalı xüsusiyyətləri.....	55
3.2 Qulancarın becərilmə texnologiyası.....	57
3.3 Məhsul yığıımı.....	61

3.4 Ziyanvericilərvə xəstəliklər.....	63
3.5 Təbii ət ruletləri texnologiyasında qulancardan istifadə perspektivləri.....	63
3.6 Laborator şəraitlərdə dərman qulancartoxumlarının cücərmə xüsusiyyətləri.....	65
3.7 Dərmanqulancar toxumlarının otaq temperaturunda və startifikasiya şəraitlərində cücərmə inkişafı.....	67
Fəsil IV. APARILAN TƏDQİQATLARIN NƏTİCƏLƏRİNİN TƏDBİQİNİN PRAKTİK ƏHƏMİYYƏTİNİN ƏSASLANDIRILMASI.	
QULANCARIN SATIŞINA VƏ MƏHSUL KEYFIYYƏTİNİN NƏZARƏTİNƏ AID OLAN BMT AİK FFV-04 STANDARTI.....	72
4.1 Qulancarın satışına və məhsul keyfiyyətinin nəzarətinə aid olan BMT AİK FFV-04 standartı.....	72
Nəticə və əlavələr	80
İstifadə edilmiş ədəbiyyatın siyahısı	82
Xülasə	83
Резюме	84
Summary	85

Giriş

Qulancar və ya mərəçüyünün tarixi. Qulancar və ya mərəçüyünd (latınca-Asparaqus), beş min il bundan əvvəl tanınmış və Aralıq dənizi sahillərində yetişdirilməyə başlanmışdır. Asparaqusu Fransada XV əsrin axırındanbecərməyə başladılar, sonralar o digər avropa dövlətlərində (Hollandiya, Almaniya) yayıldı. Qulancar 1850 ildən sonra daha çox istifadə olunmağa başlandı.

Qulancarıbecərmək üçün şimal qonşumuz Rusiyaya XVII əsrə gətirdilər. O “ağaların tərəvəzi” adlandırılındı, çünki bahalı olduğu üçün yalnız imkanlı insanlar əldə edə bilirdilər. Belə ki, Qulancar haqqında V.İ.Dalinin “izahlı lügətində” qeyd edilmişdir, buradan da biz onun bir saplağı “Qulancarcıq”, tərəvəzinbecərildiyi istixana “Qulancarxana”, Qulancar satıcısı isə “Qulancarçı” adlandırıldığını öyrənirik. Əvvəlcə o, şəxsi tələbat üçün delikates tərəvəz kimi bəzi təsərrüfatlardabecərilirdi, sonralar onu iri şəhərlərin yanına satış üçün gətirməyə başladılar. Qulancarın əsas canlanması XIX əsrin əvvəlinə təsadüf edir. O zaman etioloji (ağardılmış), xlorofilsiz Qulancarbecərməyə başlamışlar. Beş-yeddi yaşlı Qulancarların ləklərini isti at peyni ilə örtməklə, ağardılmış damarcıqlarını yazın əvvəlində qar əridikdən sonra çəkməyə başlayırdılar. “Qulancarxana” ən çox barı mayda və iyunun əvvəlində verir.

Yeraltı damarcıqların fəal böyüməsi zamanı göyərməyə imkan tapmamaq üçün onları kəsmək və ya sindırmaq lazımdı. Zəif damarcıqlar kök verirdilər, payızda onlar qızdırılan örtülü şitiliyə və ya qış istixanalarına köçürürdülər.

XIX əsrin axırlarında Moskva Qulancarın yetişdirilməsi və çəkilməsi mərkəzi hesab edilirdi. Burada bu bahalı delikatesinbecərildiyi 1100 hektara bərabər ərazi qeydə alınmışdır. Şah sarayına və adlı-sanlı adamlara onu Əlahəzrətin sarayının tədarüküsü olan N.Korolkovun Presnen zastavasının arxasında yerləşən bostanından gətirirdilər. N.Korolkovun əcdadları hələ 1812-ci ilə qədər Qulancarın yetişdirilməsi ilə məşqul olurdular.



Pervoprestolnı ərazisində ən iri plantasiyalardan birinə tacir M.Pışkin sahiblik edirdi. Elə o vaxtlar Moskva çayının subasar sahəsində Qulancarın daha bir istehsal plantasiyası meydana çıxdı.

19-cu əsrin axırlarında Qulancar adlı-sanlı adamlar üçün çox da ucuz olmayan delikates oldu. O, özünə hörmət edən hər bir restoranın menyusuna mütləq salınırdı, müxtəlif şənliklərin süfrələrində olurdu. Yalnız Sovet hakimiyyətinin gəlməsi ilə inqilabi dəyişikliklərin dalğasında Qulancar “burjua dünyasının qalığı” kimi, ədalətsiz olaraq meydandan çıxarılır və gənc proletariat dövlətinə lazım olan dənli bitkilərlə ilə əvəz olunur. Hal-hazırda Qulancara maraq yenidən artmışdır. Bağbanlar onu əsasən dekarativ tərəvəz kimi tanır, nəbatətçilər göyərtini buket hazırlamaq üçün istifadə edir. Amma Qulancar çox qiymətli delikates tərəvəzidir.

İctimai qidalanma kənd təsərrüfatının sahələrindən ibarətdir, əsasını hansı ki, istehsalat təşkilinin vahid formasını və istehlakçıların təminatını xarakterizə edən, növlər, ixtisaslaşdırma üzrə ayıran müəssisə təşkil edir.

İctimai qidalanmanın bir çox müəssisələri ancaq ticarət ilə məşğul olur, lakin bununla yanaşı sosial qidalanma da inkişaf edir: istehsalat müəssisələrinin nəzdində yeməkxanalar, tələbə və məktəbli yeməkxanaları. Qida kombinatları, firmalar yaranır, hansılar ki, sosial qidalanma məsələlərini öz üzərinə götürür.

Müəssisənin müvəffəqiyyətli fəaliyyəti məməlatın istehsalı və xidməti ilə təmin olunmalıdır, hansılar ki:

- Təyin olunan tələbatlara cavab verir;
- İstehlakçının tələblərini təmin edir;
- Tətbiq olunan standartlara və texniki şərtlərə uyğundur;
- Qüvvədə olan qanunvericiliyə və cəmiyyətin digər tələblərinə cavab verir;

- İstehlakçıya rəqabətedici qiymətlərə təklif edilir;
- Əldə edilmiş gəlirləri şərtləşdirirlər.

Qidalanma və qulluq xidmətləri rəqabətedici olmalıdır. Rəqabətətmənin əsas meyarları – təhlükəsizlik, keyfiyyət, çeşidlik, qiymət, servis xidməti. Əsas diqqət keyfiyyətə yönəlməlidir. Ona daxildir, məsələn: rəhbərliyin cavabdehliyi, xammalın və məhsulun alınması, yeni hasilat növlərinin işlənməsi, istehsalatın idarə olunması, nəzarət, xidmətin və hasilatın eyniləşdirilməsi, düzgün olmayan fəaliyyətin xəbərdar edilməsi, qulluq prosesinin idarə olunması, statistik metodlar, hasilatın təhlükəsizliyi, marketinq, kadrların hazırlanması.

Bazar münasibəti şəraitində ictimai qidalandırmanın inkişafının əsas istiqamətləri:

Müxtəlif istehlakçı qrupuna istiqamətləndirilən ümumi şəbəkənin birinci olaraq inkişaf etdirilməsi; restoran və barlarla yanaşı yeməkxanalar, qəlyanaltılar açılmalıdır;

- Ticarət müəssisələri, avtomagistrallın yaxınlığında olan mehmanxalarla birgə, vağzallarda ictimai qidalanma şəbəkələrin inkişaf edilməsi;
- Fəhlələrin, qulluq edənlərin, tələbələrin, məktəblilərin, məktəbə qədər müəssisələrdə olan uşaqların, müalicə ocaqlarında olan xəstələrin qidalanmasını təmin edən ictimai müəssisələr şəbəkəsinin genişləndirilməsi.

Ictimai qidalanmanın səmərəliliyinin artırılması bütün kənd təsrrüfatı üçün istehsalatın intensivləşdirilməsinin ümumi prinsiplərinə əsaslanır - az maddi və əmək resursları sərf etməklə yüksək nailiyyətlər əldə etmək.

İnsanın mərkəzi tələbatı qidalanma tələbatını təmin etməkdir. Qidanın keyfiyyəti insanın sağlamlığına, həmçinin fəal fiziki və intellektual fəaliyyətinə mühüm təsir göstərir. Buna görə də ərzaq malları bazarının qarşısında əhalinin lazımlı olan həcmidə yüksək keyfiyyətli qida ərzaqları ilə təmin etmə tapşırığı durur.

E və C vitaminları lipidlərin peroksid oksidləşməsinin qarşısını alan əsas alimentar antioksidantdır. Son zamanlar azad radikal hüceyrələrinin yradılması probleminə daha çox fikir verilir, və bununla əlaqədar tərkibində antioksidant olan ərzaqların qəbulu mühüm məsələ olmuşdur. Belə ərzaqlardan biri

qulancardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq aparılan iş indiki gün üçün çox zəruridir.

Aparılan iş altı hissədən ibarətdir. Aparılan işin metodoloji mərkəzi – qüvvədə olan normativ sənədlərdir, bunlara aiddir: SanPin 2.3.1078-01 “Qida ərzaqlarının təhlükəsizliyinə və qida dəyərinə olan gigiyenik tələblər”, DÜST R 50763-95 “İctimai qidalanma. Əhaliyə buraxılan kulinar məhsulları. ”, SanPin 2.3.6.1078-01 “İctimai qidalanmanın təşkilinə, qida məhsullarının və ərzaq məmulatlarının hazırlanmasına olan sanitar-epidemioloji tələblər”.

Aparılan işin məqsədi – desert tərəvəzlərdən çeşidli yeməklərin hazırlanması. Qarşıya qoyulan məqsədlə əlaqədar olaraq aşağıda qeyd olunan tapşırıqları yerinə yetirmək lazımdır:

- Kulinar məhsulların xassələrini, onun keyfiyyətinə olan tələbləri, saxlanma şəraitini və müddətini öyrənmək;
- Kulinar məhsulların hazırlanma texnologiyasını işləmək;
- Qida dəyərinin qiymətləndirilməsini həyata keçirmək;
- Məmulatın keyfiyyətinə nəzarəti səciyyələndirmək;
- Onların istifadə olunma yollarını səciyyələndirmək;

Qulancardan hazırlanan xüsusi xörəyə normativ sənədlərin işlənməsi.

Qulancarın qəbul olunması: Qulancarın cavan zoğlarını çıy yemək və salata əlavə etmək olar, həmçinin qaynatmaq, pörtlətmək, qızartmaq, xəmirin içində bişirmək, qrildə hazırlamaq, konservləşdirmək və dondurmaq olar, müxtəlif şorbaların və qarnirlərin hazırlanmasında istifadə etmək olar.

Qulancarın rəngarəngliliyinin səbəbləri: Satışda Qulancarın üç rənginə rast gəlmək olar: ağ, yaşıl və bənövşəyi. Tərəvəzin rəngi onun hansı növə aid olma mənsubiyətindən deyil, onun yetişmə dərəcəsindən asılıdır. Ən cavan, torpaqda üzə çıxmayan və günəş görməyən zərif zoğları – ağdır. Onları torpağın altında kəsirlər və ya işi yüngülləşdirmək üçün onları qumlu yerdə qaranlıq örtük altında, bəzən isə sadəcə çevrilmiş yesik altında becərirlər. Becərilməsi və yigilması böyük əmək tələb etdiyinə

görə ağ Qulancar ən bahalıdır. Torpaqdan çıxdıqdan sonra Qulancarın zoğları bənövşəyi rəng alır, sonra isə tez yaşıllaşırlar.

Antosian ilə rənglənmiş bənövşəyi Qulancarda yüngül turş dadı olur. Onu hazırlayanda onun rəngi yaşıl olur. Özünəməxsus rəng və dadı saxlamaq üçün yeməyə bənövşəyi Qulancarı ciy verirlər. Son zamanlar Qulancarın yaşıllaşmayan və daimi bənövşəyi rəngdə olan növləri meydana çıxmışdır.

Yaşıl Qulancar ən çox yayılmışdır, açıq havada bitir, heç nə ilə örtülmür və ona görə də digərlərindən ucuzdur. Yaşıl Qulancarı dondurmaq olar və bunun sayəsində onu il boyu əldə etmək olar. Ağ Qulancara nisbətən onun çatışmamazlığı – qida liflərinin çox olmasından, üstünlüyü isə vitaminlərin və mikroelementlərin çox olmasından ibarətdir.

Qulancar növləri (sortları): - Arjantelli erkən – şaxtaya çox davamlıdır, belə ki, qışda və hətta şimal vilayətlərində belə özünü gözəl hiss edir. Erkən yetişir, yaxşı məhsul verir. Bu növün (sortun) etiolirləşmiş (yeraltı) zoğları iri, çəhrayı başlıqlı, yerüstü isə yaşıl-bənövşəyi olur;

- Braunşveyq şöhrəti – bizim iqlim üçün uyğunlaşmış daha bir növdür (sortudur). O gecyetişən, ağ şirəli lətli, liftsiz iri zoğlar verir.

- Meri Vaşinqton – orta erkən qulancar, onun etiolirləşmiş (yeraltı) zoğları iri, sarımtıl rəngli, nazikləşmiş başlıqlı, yerüstü budaqları yaşıl-bənövşəyi olur.

Braunşveyq şöhrətivə Meri Vaşinqton sortları soyuqlara daha həssasdırlar. Onlar üçün yüngül sığınacağın yaradılması tövsiyyə edilir, belə ki, bu qulancarın don vurmuş yeganə vəziyyətidir ki, bu vəziyyətdə bitki nə dadlı, nə faydalı, nə də ki, gözəl olmayıcaqdır.

Qulancara istehlakçı tələbatı: Bu gün Qulancara satış mərkəzlərinin piştaxtalarda, həmçinin bir çox restoranların menyusunda rast gəlmək olar. Qulancarı Cənubi Amerikadan və Cənub-Qərbi Asiyadan təzə, eləcədə dondurunmuş halda idxal edirlər. Buna baxmayaraq, Qulancarın illik tələbatı çox azdır- təqribən 50 (əlli) ton. Bundan əlavə yabanı şəkildə respublikamızın müxtəlif rayonlarında bitən Qulancarı, həmin rayonların insanları yiğaraq öz mətbəxlərində istifadə edirlər.

Praktiki becərmə: Kənd təsərrüfatında Qulancarın müasir becərmə üsulları Hollandiyada yaradılmış və inkişaf etdirilmişdir. Qulancar Avropa və Amerikanın bir çox dövlətlərində geniş yayılmış və tanınmışdır. Plantasiyanın təsərrüfat dövrü 10-15 ildir. Gözəl, dadlı və sağlam Qulancar zoqları yetişdirmək üçün bir neçə əsas qaydaları yadda saxlamaq lazımdır:

- Qulancar 1,5 m-dən az dərinlikdə, torpaq suları olan yumşaq, şoran olmayan, yaxşı qulluq olunmuş sahədə yaxşı bitir;
- plantasiyanı erkək bitkilərin şitillərindən əkirər. Seleksionerlər yalnız Qulancarın erkək toxumlarına üstünlük verirlər;
- əkilən regionun iqliminə uyğun Qulancar növü seçilməlidir;
- ən yaxşısı yeni yetişdirilmiş Qulancar növündən istifadə etməkdir. Onlar müxtəlif xəstəliklərə qarşı davamlı, yaxşı bar verən və sənaye əkinçiliyinə yararlıdır;
- ləklərin suvarılması zamanı damcılı suvarma sistemindən istifadə etmək. Bu daha sağlam bitki yetişdirmək imkanı verir və barverməni çoxaldır.

Respublikamızda Qulancarın becərmə təcrübəsi: Bizdə qulancar bitkisinin yetişdirilməsi indiyədək nadir hal hesab olunur. Bu bitkini təkcə qonşu və ya dostların sahələrində deyil, hətta bazarlarda satılması qəribə sayılır. Bununla belə, bu bitki əsassız olaraq unudulmuşdur.

Daha çox qulancar kimi məşhur olan asparaqus, bu xüsusilə quru iqlim ölkələrində yetişən çoxillik bitkidir. Qulancarın təqribən 100 növü mövcuddur, lakin bəzi mənbələrdə onun 300 növünün olmasına təsdiq edilir. Çoxlarına məlum olduğu kimi, qulancar yüksək dad keyfiyyətlərinə malikdir ki, onun yetişdirilməsi kol və ya ot şəklində həyata keçirilir. Bu tərəvəzin cavan (tər) zoğunun yuxarı hissəsi müxtəlif kulinar zərif yeməklərintərkibinə daxildir. Lakin, asparaqusun yalnız 20 növü yeməyə yararlıdır.

Qulancar – əlverişli şəraitlərdə 1,5 m hündürlüyü çatan, saplaqlı çoxsaylı budaqları, zanbaqkimilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Onun zəifləşmiş azacıq nəzərə çarpan pulcuqşəkilli yarpaqları, xırda, zəngçiçəkli, yaşıl-sarı çiçəkləri və qırmızı şarabənzər barı (meyvəsi) olur. Qulancar bitkisi kişi və qadın tipli olur. Qara dairəvi toxumları olan, təqribən 0,5 sm diametrli qırmızı giləmeyvələr verənqadın tipli çiçəklər,

kişi tiplilərdən iki dəfə az olur, ona görə də çiçəklənmə dövründə qulancarın qadın və kişi tiplərini tanımaq asan olur. Əgər kişi tipli bitkilər daha yüksək və erkən məhsul verirsə, qadın tiplilər isə yüksək keyfiyyətli yoğun gövdəyə malik olurlar.

Eyni bir sahədən, eyni kişi tipli bitkilərdən zoğ məhsulu, bir qayda olaraq, qarışq plantasiyadan olan məhsula nisbətən 25-50% artıq olur. Qadın tipli bitkilər qalın, lakin az sayda zoqlar verir, buna görə də onlardan tez-tez seleksiya işi üçün istifadə olunur. Qulancar çapraz tozlanan bitkidir. Tozlanma külək və həşəratların köməyi ilə baş verir. Bütün formalar öz aralarında çarpazlaşdırılırlar.

Daimi yerə köçürülmüş bitkilər, əkildikdən üç il sonra, yazda məhsul verirlər. Qulancar bir yerdə 15-20 il bitir. Qulancar dörd min il bundan əvvəl Misirdə, Yunanıstanda və Romada məşhur olmuşdur. Avropada onu demək olar ki, beş əsrdirki yetişdirirlər. Rusiyada, Arjanteyl qulancarı (Fransadan) becərilir.

Azərbaycanda Qulancar yabanı şəkildə bitir, lakin Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Nəbatat İnstitutunun və Mərkəzi Nəbatat Bağının ərazisində təhqiqat işləri üçün əkilib becərilir. Əfsuslar olsun ki, respublikamızda kənd təssərüfatı ilə məşqul olan insanlar bu faydalı bitkiyə lazımı əhəmiyyət vermirlər və bunun becərilməsinə həvəs göstərmirlər.

Respublikamızda yaşayış regionlarından asılı olaraq bu tərəvəzə **Qulancar** və ya **mərəçüyəd** deyirlər. Azərbaycanda Qulancarın bir çox növü yabanı şəkildə bitir, onlardan ən geniş yayılmış növləri bunlardır: qırıqküncvari Qulancar, qısayarpaqlı Qulancar, blesler Qulancarı, xəzər Qulancarı, daur Qulancarı, dərman Qulancarı, iran Qulancarı, çoxyarpaqlı Qulancar və topayarpaq Qulancar.

Qulancarın istehsalı necə təşkil olunub?

Bu prosesdə üç səviyyədə təşkilatlar iştirak edir.

Birinci səviyyə - müəyyən bir keyfiyyətli (ölçü, rəng, xəstəliyə qarşı davamlı) sortları işləyib hazırlayan, sonra isə becərir və erkək toxumlarını bazara tədarük edən seleksiya kompaniyaları. Minsk seminarının təşkilatçısı Bejo Zaden onların arasındadır.

İkinci səviyyə - sort şitillərini gətirənlər. Onlar şitillərin becərilməsi ilə yanaşı, topdan satış istehlakçıları məhsullarla tədarük etməklə məşqul olurlar. Bu

kompaniyalar, yenidən hazırlamanın tam dövrünü özlərində saxlaya bilməyən kiçik istehsalçılardan məhsulları alırlar.

Üçüncü səviyyə - Qulancarı becərən fermerlərdir. Onlar birillik şitilləri alırlar, planyasiyada əkirlər və məhsulu ikinci səviyyəli kompaniyalara satırlar. Sergey Marmazov əmindir ki, Qulancarın müəssir aqromədəniyyətinin bu siqmenti azərbaycan fermerləri üçün daha münasibdir.

Qulancar məhsulunun birbaşa satışının praktikası mövcuddur-ekspert belə paylaşır. Almaniyada və Hollandiyada yerində məhsulları satan fermer təsərrüfatları çoxdur. Onların yanına satış günü kəsilən tər Qulancar almaq üçün şəhərdən alıcılar gəlir. Lakin bizim - rusiya və belarusiya istehlakçılarımız bu mədəniyyətə hələ hazır deyil, sahədən onları satmaq çox çətindir, buna görə hələ ki, əsas alıcılar restoranlardır.

Aqrotexnikanın incəlikləri

Şitillərin ticarət üçün əkilməsi 10-12 il istismar olunur. Əkilmə yerini diqqətlə hazırlamaq lazımdır: torpağın struktutunu ətraflı öyrənmək, torpağa kübrə, üzvi kimya, mikroelementlər əlavə etmək. İldə iki dəfə - yazda məhsulun yığımına qədər, payızda plantasiyanı bağlamazdan əvvəl –qida elemntlərinin öyrənilməsi nəticələrinə ciddi istiqamətlənərək onlarla torpağı doldurmaq. Qulancarı eyni yerdə 100 ildə üç dəfə əkmək olar. Avropada istismar başa çatdıqdan sonra torpaq sahəsinin digər tərəvəzlərə istifadəsini yüngülləşdirmək üçün onun dərindən yumşaldılması praktikadan keçirilir.

Qulancarı əkməzdən öncə torpağın çoxillik alaq otlarından təmizlənməsi mütləqdir. Zjğlar əmələ gəldikdən sonra mexaniki müdaxilə artıq gec olacaq, cərgəarası kimyəvi maddələrlə alaqetmə isə Qulancara tətbiq olunmur: o herbisidlərə həddindən artıq həssasdır.

Qulancarı mövsümün sonuna qədər qüvvədə saxlamaq üçün bitkinin zoğlarını ehtiyatla kəsirlər. Saplaqlarının formalasdırılması və qurudulması üçün ona vaxt vermək lazımdır. Avropada iqlim yumşaqdır və orada plantasiyaların qısa bağlanmasıdan əvvəl Qulancarın quru saplaqları artıq kəsilir. Moskva ətrafında bunların hamısını qar düşməzdən öcə etmək lazımdır, buna görə bitki çox vaxt ona

təbiətlə ayrılan vəqetasiya müddətini tam keçmir və saplaqlar qısa hələ yaşıl ikən kəsilirlər.

Torpaq nə qədər yumşaq olsa, bir o qədər Qulancarın becərilməsi üçün yararlıdır. Qulancarı ən yaxşısı kartofdan sonra əkməkdir. Kartof harada yaxşı bar verirsə, Qulancar da orada yaxşı bitir. Torpağın səviyyəsi 5,5-dən az olmamalıdır. Turş torpaqda Qulancar bitmir.

Qulancarın kökləri uzun olduğu üçün ona dərinliyində torpaq suları olan sahələr ayrılmalıdır.

Birillik şitilləri bir qayda olaraq aprelin ortalarından mayın axırına qədər torpağa basırırlar. Çalışmaq lazımdır ki, onları yağışdan sonra əkəsən, çünki, torpaq əkmə maşınınə yapışdıqda o, əkmə dərinliyini saxlamağa imkan vermir.

Bitkini iki cərgədə əkirdilər və bu da əkmə sahəsini qənaət etməyə imkan verir: bir hektara 20-25 min şitil əkmək normasında iki hektara 85 min şitil əkilir. Biz əkmə sıxlığını iki dəfə artırıq və bu hər cəhətdən sərfəlidir: damcı ilə sulama sahəsi qısa olur, cərgəarası emal zamanı texnikanın keçid yeri az olur.

Moskva ətrafi plantasiyalarda Qulancara ziyanvericilər hələ qeyd edilməmişdir: iqlim onlar üçün əlverişli deyil, bundan əlavə ziyanvericilərin inkişafı üçün daha geniş əkin sahələri olmalıdır. Lakin Qulancarın becərilməsi ənənəvi olan regionlarda ziyanvericilərlə mübarizə aparmaq üçün çoxlu vasitə sərf etmək lazım gəlir.

Qulancarın xəstəliyi əkildiyi sahənin tarixindən asılıdır, əvvəlki tərəvəzlərdən torpaqda hansı patogenlər qalıb. Tərəvəzin qorunması üçün preparatlar mövcuddur, lakin onların hamısı yaşılı – 3 il və yuxarı bitkilər üçün yararlıdır. Gənc Qulancarı heç nə ilə təmizləmək olmur.

Qulancarı kimə və necə satmaq olar?

Qulancarın birinci ticarət plantasiyasının təməli 2015-ci ilin may ayında Moskva ətrafında Bejo-Kumulus və Maqnus kompaniyalarının iki sortlarından istifadə etməklə “Yerli ərzaq” aqrofirma tərəfindən qoyulmuşdur. 2016-cı ildə 4,2 tonn yerli Qulancar satılmışdır, xüsusən moskva restoranlarına və topdan satış mərkəzlərinə.

Birinci il Qulancar çox yiğildi, ilkin satış çətinliklərinə görə isə az satıldı.

- Mən belə bir paradoks ilə qarşılaşdım: moskva restoranın baş Kulinarı tər Qulancarın zoğunu götürür və şübhə ilə qeyd edir ki, o qeyri adı əyilgəndir və güclü xoşagəlməz iyyiyə malikdir. Sergey Marmazovun dediyinə görə məlum oldu ki, bir çox insanlar tər Qulancar ilə məşqul olmayıb, lakin import məhsullar üzrə ixtisasçı kimi yetişib. Lakin sonra Kulinarlar bizim Qulancarın dadına baxdılar və biz keçən il sifarişin yalnız 10%-ni təmin edə bildik.

Azərbaycan fermerləri Qulancarın konservləşdirilməsi və ya dondurulmasının mümkün olması ilə maraqlandılar. Bəli mümkündür. Lakin konservləşdirilmiş alıcılar yəqin almayacaqlar, çünki onun bizdə tələbatı ənənəvi deyil. Konservləşdirilmiş xiyara və ya digər tərəvəzə üstünlük verilir. O ki, qaldı dondurulmuş Qulancara, onu yaxşı qiymətə satmaq mümkün deyil, çünki, bazarda ondan həddindən artıq çoxdur və alıcıya Qulancarın təzə olub olmaması – üç ay və ya beş ay saxlanılıb, Çindən gətirilib yoxsa yerli mal olması maraqlı deyil. Nəticədə topdan satış mərkəzi Moskvada bir kiloqram dondurulmuş Qulancara 100 rubl verəcək, baxmayaraq ki, mövsüm zamanı təzə Qulancarı kilosunu 400-500 rubla alacaq (restoranlarda kilosunu 600-800 rubla alırlar).

2016-ci ildə Moskva ətrafında 4 hektar Qulancar əkdilər. Şitilləri toxumdan saxsı dibcəklərdə yetişdirilər. Bu il köhnə plantasiyadan hektardan 8-9 ton məhsul götürməyi planlaşdırırlar. Yeni plantasiya ilk barı 2018-ci ildə verəcək.

Fəsil I. FUNKSİONAL QIDA MƏHSULLARI İSTEHSALI TEXNOLOGİYASI

1.1. Kulinar məhsullarının xarakteristikası

Kulinarlıq məhsulları ilə qidalanmanın mahiyyəti.

Vegetariantlığın (ət yeməyən adam) əslərlə mövcudluğu faktı mevvətərəvəz məhsullarının nadir qida və fizioloji dəyərinə sübutdur. Meyvətərəvəz məhsulları insanın qida ststusunu əsas qida və bioloji fəal maddələrlə, enerji ilə praktiki tam təmin etmə iqdidarındadır. Enerji dəyəri orta hesabla 25-40 kkal təşkil edir.

Tər tərəvəzlərin əsas üstünlükleri- şirəli bitki toxumalarında suyun çox olmasıdır. Sərbəst rütubətin yüksək saxlanması toxumaların elastikliyinə səbəbdür. Saxlanmanın rejimlərinə və müddətinə riayət etmədikdə rütubətin həddindən artıqbuxarlanması baş verir və məhsul oz istehlakçı xüsusiyyətlərini itirir. Toxumalatda rütubət nə qədər çox olsa, bir o qədər onlarda həyat fəaliyyəti fəal gedir.

Tər meyvə və tərəvəzlərin suyu insan organizmində mühüm fizioloji rol oynayır, o adı kəmər suyundan ümumiyyətlə fərqlənir, belə ki, insan organizmindəki suyun strukturuna oxşar olan fəzadakı dipolların strukturuna malikdir. Bundan əlavə meyvə və tərəvəzlərin tərkibinə quru maddələr daxildir. Suda həll olunan quru maddələr 5-20% və həll olunmayanlar 2-5% təşkil edir.

Tərkibində qidalı maddələr olan strukturlaşmış su,şirəli bitki obyektlərin hüceyrə şirəsini təmsil edir. Bitki toxumaların kimyəvi tərkibi, onların yüksək qida dəyərini, diyetik və müalicəvi-profilaktik xüsusiyyətlərini təyin edir.

Meyvə və tərəvəzlərdəki karbohidratlar fotosintez nəticəsində əmələ gəlir, onlar orqanik maddələrin əsas kütləsini təşkil edir və tez həll olunan formada olurlar. Onlar əsas enerji mənbəyidirlər, həmçinin hüceyrələrin və bitki toxumalarının yaradılması material kimi istifadə olunurlar.

Orqanik turşular bütün meyvə və tərəvəzlərin tərkibində olur və hər bir növ üçün özünün spesifik dadını verir. Orqanik turşular mədəaltı vəzin sekresiyasını fəallaşdırır, çürüdücü və patogen mikro orqanizmlərin inkişafını dayandırır.

Diri hüceyrələrdə mübadilənin bütün sahələri orqanik turşuların dönməsi ilə əlaqəlidir. Karbohidratların, zülalların, piylərin mübadilə reaksiyaları orqanik turşuların yaradılması ilə baş verir. Orqanik turşulara sutkalıq tələbat – $2q$, o əsasən meyvətərəvəz məhsulların hesabına təmin olunur.

Azot tərkibli maddələr öz tərkibinə zülalları, amin turşularını, fermentləri, nitratları, amidləri, nuklein turşularını, orqanik və qyeriorqanik təbiətin digər birləşmələrini daxil edir. Bu birləşmələrin mahiyyəti bitki obyektlərinin həyat fəaliyyətində və insanların qidalanmasında böyük fizioloji rol oynayır.

Qlikozidlər - meyvətərəvəz məhsullarına ziyan vuran mikroorganizmin güclü antaqonistləridir.

Boyayıcı maddələr meyvə və tərəvəzlərin rənginə səbəb olur. Pnqmentlərin tərkibi və onların toxumalarda nisbəti yetişkənlik dərəcəsindən, saxlanma şəraitindən, nəql edilmədən və emal olunma texnologiyasından asılı olaraq dəyişir.

Vitaminlər - əvəzolunmaz qida maddələridir, hansılar ki, orqanizmdə sintez olunmur və ya kifayət etməyən miqdarda sintez olunur, yüksək bioloji fəallığa malikdir, həyat fəaliyyəti prosesinin nizamlanmasında iştirak edirlər. Meyvə və tərəvəzlərdə B_{12} və D vitaminlərindən başqa bütün tanınmış vitaminlər aşkar edilmişdir. Meyvə və tərəvəzlər C, B_9 , P,A,E,K vitaminləri və B_{15} , U vitaminə oxşar maddələrlə zəngindir.

Mineral maddələrdən qələvi ionlar üstünlük kəsb edir, hansı ki, onun sayəsində qanda turşu-qələvinin və insan orqanizmində toxuma mayelərinin tarazlığı saxlanılır. Meyvə və tərəvəzlərdə 60-dan çox makro və mikro elementlər var, onların mövcudluğu 0,4-1,8% təşkil edir ki, burada kaliy, kalsiy, fosfor və dəmir üstünlük kəsb edir.

Piylər az miqdarda saxlanılır.

Desert tərəvəzlər – bunlar xüsusi Kulinar məhsullar üçün hazırlanan bostan tərəvəzləridir. Bunlara ravənd tərəvəzi, Qulancar, ənginarlar aiddir.

Qulancar, ənginar və ravənd zərif, özünəməxsus dadi, zəngin vitaminları ilə fərqlənirlər.

ulançar ağ və ya zəif yaşıl rəngli cavan zoğlar halında istifadə olunur; yaşıl rəngli zoğlar acı dadi verir. Ağ Qulancar sousların, pürelərin, suda bişirilmiş souslu Kulinar məhsulların hazırlanmasında, yaşılı isə əsasən qarnirlər üçün istifadə edirlər. Qulancarın ən dadlı hissəsi – başlığıdır, buna görə təmizləyərkən ona zərər vurmamağa fikir vermək lazımdır. Qulancarın çubuğu başı siz tərəfə olmaqla sol ələ alırlar və baş hissəsindən qabığını çıxarırlar. Təmizlənmiş Qulancarı soyuq suda yuyurlar, dəstə bağlayırlar və pürenin hazırlanması, bulyonların qaynadılması, Qulancarlı Kulinar məhsullar üçün istifadə edirlər. Saplağın alt hissəsi üst hissəsindən geç bişir, buna görə Qulancarı xüsusi qazanda hazırlamaq lazımdır. Onu duzlu su qaynayan qazana asta –asta endirmək lazımdır. Saplağ qaynayır, kiçik salxımlar isə buxarda bişir. Bu prosesdə əsas məsələ - çox qaynatmamaqdır. Qulancar həddən artıq yumşaq olsa, o nəinki formasını, hətta dadını itirər. Orta hesabla ağ qalın Qulancar 8 dəqiqə, yaşıl isə 5 dəqiqə qaynamalıdır.

Qulancar – qida toxumaların, K,A,C,E və B qrupunun vitaminlarının, həmçinin foliyev turşusunun, selenin, misin, manqanın, kaliumun və digər lazım olan mineralların mənbəyidir. Hətta Qulancarda çox olmayan kaloriy də var. Qulancarda sodium, xolesterin, piy yoxdur. Tərkibində antioksidantlar – A və C vitaminları var.

Meyvə və tərəvəzlər sinifinə aiddir, qəbul olunması hansı ki, xərçəng və ürək-damar (hipertoniya, tac çatışmamazlığı) xəstəliklərinə tutulma riskini azaldır. Qulancar yalnız ləzzətli yemək deyil, o həddindən artıq faydalıdır: vitaminlərlə, kalsiumla, dəmir və kaliumla zəngindir, orqanizmi təmizləyir, qara ciyərə faydalı təsir göstərir və gözəl sidikqovucudur. Son zamanlar azad radikalların toxumalarının yaranması probleminə əsas fikir verilir, və bununla əlaqədar antioksidant tərkibli məhsulların qəbul olunması ən mühüm məsələ olmuşdur. Belə məhsullardan biri Qulancardır. Qulancarın kimyəvi tərkibi cədvəl 1.1.1 göstərilmişdir.

Cədvəl 1.1.1

Qulancarın kimyəvi tərkibi (180qr bişmiş tərəvəz)

Maddə	Ölçmə vahidi	Kimyəvi maddənin tərkibi, qr
Zülal, ümumi	qr	4,4
Piylər , ümumi	qr	0,2
Karbohidratlar, ümumi	qr	8
Sellüloz	qr	4
Vitamin K	mqr	91
Foliyev turşusu (vit. B9)	mqr	268
Vitamin A	mqr	1810
Vitamin S	mqr	13,8
Tiamin (vit. B1)	mqr	0,2
Selen	mqr	11
Vitamin E	mqr	2,6
Riboflavin (vit. B2)	mqr	0,2
Mis	mqr	0,2
Manqan	mqr	0,2
Kalium	mqr	404
Niasin (nikotin turşusu)	mqr	2
Fosfor	mqr	97,2
Dəmir	mqr	1,6

Ənginar – payız bitkisidir və tərkibində kraxmal yoxdur. Ən yaxşı ənginarlar iri, gənc və yaşıl rəngdə olur. Emal zamanı ənginarın baş hissəsini kəsirlər və alt hissəsini quru yarpaqlardan təmizləyirlər, bundan sonra iti bıçaqla üz qabığının qıraqlarını kəsilir və dəmir qaşiq vasitəsi ilə ənginarın iç hissəsindən gülün rüseyimi çıxarılır, kəsik

yerlər qaralmasın deyə onları limon turşusu ilə isladırlar. Bundan sonra ənginarı qaynatmazdan öncə bağlayırlar. Yalnız bişmiş halda qəbul olunur.

Çiçək yatağı zülallarla, karbohidratlarla, vitaminlərlə zəngindir; müalicəvi xassələrə malikdir. “Tərəvəz-gül”ün tərkibində çoxlu kalium və sodium duzları, bioloji fəal maddələr mövcuddur. Buna görə ənginar ürək-damar sisteminin işininin nizamlanması üçün, qida qəbulunun yaxşılaşması üçün (xüsusi ilə turşuluğun çoxluğu zamanı), orqanizmin zəifləməsi zamanı gümrəhliğin bərpası üçün faydalıdır.

Ravənd – pitraq yarpağına oxşar yarpağı olan çoxillik bitkidir. Yeməkdə ravəndin qırmızımtıl və yaşımıtlı saplaqlarından istifadə edirlər, hansıların ki, tərkibində 2,5%-ə qədər alma turşusu, çoxlu miqdarda C vitamini və pektin mövcuddur. Ravəndin köhnə saplaqlarından yeməkdə istifadə etmirlər, belə ki, onlarda böyük miqdarda turşəng turşusu yığılır.

Saplaqları yuyurlar, alt hissəsini kəsirlər, nazik qabıqdan təmizləyirlər. Xırda-xırda doğrayırlar, kompotlarda, kisellərdə və mürəbbələrdə istifadə edirlər.

Desert tərəvəzlərdən hazırlanan xörəkərin çeşidləri reseptura Toplusuna əsasən 1.1.2. cədvəlində qeyd edilmişdir.

Cədvəl 1.1.2.

Desert tərəvəzlərdən hazırlanan xörəklərin çeşidləri

Nö	Adı	Çıxış
376	Qulancardan sup-püre	250
425	Qaynadılmış Qulancar	150/75
426	Qaynadılmış ənginar	1-2 əd/75
872	Ravənddən kisel	150

1.2. Kulinar məhsullarının qidalanmasının əhəmiyyəti

Kulinar məhsullarına aiddir: yarımfabrikatlar, soyuq və isti qəlyənaltılar, suplar, balıq və ət Kulinar məhsulları, kartofdan, tərəvəzlərdən, göbələklərdən, yarmalardan, paxla və makaron məmulatlarından hazırlanan Kulinar məhsullar və qarnirlər, quşlardan, ov quşlarından və ev dovşanlarından, yumurta və kəsmikdən hazırlanan Kulinar məhsullar, un və şirin Kulinar məhsullar, isti və soyuq içkilər, un məmulatları, soyudulmuş hazır Kulinar məhsullar.

Bizim Qulancardaç hazırladığımız Kulinar məhsullar balıqdan, ətdən, kartofdan, tərəvəzlərdən, yarmalardan, paxlalardan, makaron məmulatlarından, yumurtadan, kəsmikdən, undan hazırlanan Kulinar qrupuna aiddir. “Toyuq sinəsi ilə yaşıl Qulancar” kulinar məhsulunun isti hazırlanma üsulu qaynadılmışlara, “Pendirli Qulancar” isə qızardılmışlara aiddir.

Əmtəəşünaslıqda qəbul olunan təlim təsnifatına əsasən ərzaq malları sinifi əsas məmulatın mənşeyinə görə üç sinifə bölünür:

- Bitki mənşəlli mallar;
- Heyvan mənşəlli mallar;
- Qarışiq mənşəlli mallar;

Alt siniflərin həmcins mallar qrupuna bölüşdürülməsi xammal əlamətlərinə və ya təyinatına görə həyata keçirilir və 1.2.1 cədvəlində göstərilmişdir.

Cədvəl 1.2.1

Ərzaq mallarının əmtəəşünaslıq təsnifatı

Ərzaq mallarının alt sinifləri	Həmcins mallar qrupu
Bitki mənşəlli mallar	<ol style="list-style-type: none">1. Taxıl unlu mallar:<ul style="list-style-type: none">- Taxıl;- Ondan emal olunan məhsullar2. Meyvələr, tərəvəzlər, göbələklər və ondan emal olunan

	<p>məhsullar :</p> <ul style="list-style-type: none"> - Tər meyvələr, tərəvəzlər, göbələklər; - Ondan emal olunan məhsullar <p>3. Nişasta, qənd, bal</p> <p>4. Qənnadıcı məmulatlar:</p> <ul style="list-style-type: none"> - Şəkərli; - Unlu
Heyvan mənşəlli mallar	<p>1. Süd və südlu mallar:</p> <ul style="list-style-type: none"> - Süd; - Qaymaq; - Turş südlü ərzaqlar; - Südlü konservlər, və uşaq və pəhriz qidalanma üçün ərzaqlar <p>2. Ət və ət malları:</p> <ul style="list-style-type: none"> - Kəsilməli heyvanların və quşların əti - Əlavə məhsullar; - Ət yarımfabrikatları və kulinar məmulatları; - Ət konservləri; - Hisə verilmiş ətlər; - Kolbasa məmulatları <p>3. Yumurta və ondan emal olunan məhsullar</p> <p>4. Balıqdan və balıq vətəgələrinin balıq olmayan məhsullarından hazırlanan mallar:</p> <ul style="list-style-type: none"> - Diri balıq; - Soyudulmuş balıq; - Dondurulmuş balıq; - Qurudulmuş balıq; - Hisə verilmiş balıq; - Balıq yarımfabrikatları və kulinar məmulatları;

	<ul style="list-style-type: none"> - Kürü məhsulları; - Konservlər və balıqdan, dəniz məhsullarından hazırlanan preservlər
Qarışiq mənşəlli mallar	<ol style="list-style-type: none"> 1. Qida piyləri 2. Təmli mallar: <ul style="list-style-type: none"> - Alkoqol içkilər; - Alkoqolsuz içkilər; - Çay və çaylı içkilər; - Qəhvə və qəhvəli içkilər; - Ədviyyəlilik və ədviyatlar; - Tütün və tütün məmulatları 3.Qida konsentratları <ul style="list-style-type: none"> - Birinci və ikinci nahar yeməklərin qida konsentratları; - Quru səhər yeməkləri, qarğıdalı, dari və yulaf bambıqları ; - Tozabənzər kulinar sousları 4.Uşaq ərzaqları <ul style="list-style-type: none"> - Birinci üç ildə sağlam uşaqların qidalanması üçün xüsusiləşdirilmiş ərzaqlar; - Xəstə uşaqların müalicəsi üçün xüsusiləşdirilmiş ərzaqlar; - Məktəbə qədər, məktəbli uşaqlar və yeniyetmələr üçün ərzaqlar

Qulancar tər meyvələr, tərəvəzlər və göbələkler qrupuna aiddir.

Meyvə-tərəvəz məhsulların bütün becərilən növləri morfoloji (forma, rəng, ölçü, quruluş xüsusiyyəti) və təsərrüfat (barvermə, xəstəliyə qarşə davamlı, yetişmə müddəti) əlamətlərinə görə təsərrüfat-botanik (tərəvəzlər üçün), cavanlaşdırıcı (meyvə və giləmeyvələr üçün) və ampeloqrafik (üzümlər üçün) növlərə bölünür. Satışda meyvə və tərəvəzlərin çəşidlərinin eyniləşdirilməsi əsasən xarici əlamətlərinə -

qurulışına, ölçüsünə, qabığının rənginə və lətinə, morfoloji quruluş xüsusiyyətlərinə və digər əlamətlərinə görə aparılır.

Meyvə-tərəvəz məhsulları təyinat növlərindən asılı olaraq bölünürler:

- Mətbəx (salatlıq);
- Texniki;
- Universal.

Həyat dövrünün davamlılığına görə bitki məhsulları bölünürler:

- Birillik, hansılar ki, inkişafın bir veqetasiya dövründə növün davam olunması üçün yararlı olan toxumlar verir;
- İkiillik – bitkinin birinci il həyatında reproduktiv orqanlar törədən;
- Çoxillik.

Qulancar çoxilli ikievlili bitkidir. İlk məhsulu 3 yaşı tamam olmuş bitkilərdən 4-6 həftə ərzində yerdən 15-20sm uzunluqda olan təzə zoqları kəsməklə yiğmaq olar.

Optimal şəraitdə saxlama zamanı saxlama müddətləri bölünür:

- Uzunmüddətli saxlama (3 aydan 6 aya qədər);
- Ortamüddətli saxlama (1 aydan 3 aya qədər);
- Qısamüddətli saxlama (1 aya qədər).

Qulancar tez xarab olan meyvə-tərəvəz məhsullarına aiddir. digər tərəvəzlərə nisbətən bahalı olması Qulancarın az bar verməsi və qısa məddətə saxlanması ilə izah olunur.

Tərəvəzlər sinifi bölünür:

- Vegetativlər;
- Bar verənlər;
- Paxlalılar.

Vegetativ tərəvəzlərdə Kulinar üçün bitkinin vegetativ orqanları: kökləri, kök yumruları, saplaqları, zoqları, çiçək tumurcuqları, yarpaqları istifadə olunur. Vegetativ tərəvəzlər quruluş xüsusiyyətlərindən, təyinatından və tərkibindən asılı olaraq qruplara və növlərə bölünürler: kök yumrusu – kartof, yeralması, batat; meyvəköklülər – kök, çuğundur, qırmızı turp, şalğam, cəfəri; kələm tərəvəzləri – ağ, qırmızı, brüssel, daş,

rəngli kələmlər; soğanlı tərəvəzlər –baş soğan, sarımsaq, göy soğanlar; salat-ispanaq tərəvəzlər – salat, ispanaq, turşəng; ətirli tərəvəzlər – şüyüd, kəkotu, tərxun və digərlər; desert tərəvəzlər – ravənd, Qulancar, ənginar. Beləliklə, Qulancar vəqətətiv tərəvəzlərə aiddir və Kulinardə saplaqları istifadə olunur. Six şaxələnmiş saplaqlar pulcuqlarla (şəkli dəyişdirilən yarpaqlar) örtülmüşdür.

1.3. Kulinar məhsullarının təsnifatı

İctimai qidalanmanın hazır məhsullarının saxlanması müddəti məhduddur, hansı ki, bu müddətdə onun keyfiyyəti aşaöni düşmür.

Hazır kulinar məhsulun temperatur saxlanması müddəti sanitər qaydalarla müəyyən olunmuşdur, buna əsasən isti tərəvəz Kulinar məhsulların hərarəti istehlakçıya buraxılan zaman 65°C təşkil etməlidir. Qeyd olunan hərarət isti Kulinar məhsulların saxlanması zamanı təmin olunmalıdır. İsti yeməklərdə mikrobioloji prosesin inkişafı üçün ən əlverişli hərarət $25-50^{\circ}\text{C}$ -dir. Bununla əlaqədar soyudulmuş yeməyin saxlanması hərarətinin yüksəldilməsi və isti yeməyin saxlanması hərarətinin azaldılmasına yol verilmir.

Hazır yeməyin saxlanması üçün xüsusi ləşdirilmiş texnoloji qurğular tətbiq olunur. İkinci isti yeməklər sulu və havalı marmitlərdə saxlanılır. İsti yeməklər 2 saatda qədər saxlamaq olar.

Təmizlənmiş və doğranmış tərəvəzlərin uzun müddət saxlanmasına ehtiyac yoxdur. Dad keyfiyyətini və rəngini saxlaması üçün onları dərhal isti emala göndərmək lazımdır. Təmizlənmiş tərəvəzlərin son saxlama müddəti 12°C -də 2-3 saatdır.

Cəfəri, kərəviz, gəvər göyərtisini, salatları səbətlərdə və soyudulmuş otaqlarda qəfəslərdə saxlayırlar.

Qulancarı təmizlənmiş halda saxlamaq olmaz, belə ki, bu zaman rəngi dəyişilir və toxumalar codlaşır. Yemək hazırlayana qədər Qulancarı 26 sutkadan çox olmamaq şərti ilə saxlamaq olar. Ənginarların qaralmasının qarşısını almaq üçün saplağın kəsildiyi yer limon turşusu məhlulu ilə isladırlar.

1.4. Kulinar məhsullarının keyfiyyətinə tələb, saxlanması şəraitləri və müddəti

İctimai qidalanmanın hazır məhsullarının saxlanma müddəti məhduddur, hansı ki, bu müddətdə onun keyfiyyəti aşaööi düşmür.

Hazır kulinar məhsulun temperatur saxlanma müddəti sanitar qaydalarla müəyyən olunmuşdur, buna əsasən isti tərəvəz Kulinar məhsulların hərarəti istehlakçıya buraxılan zaman 65°C təşkil etməlidir. Qeyd olunan hərarət isti Kulinar məhsulların saxlanması zamanı təmin olunmalıdır. İsti yeməklərdə mikrobioloji prosesin inkişafı üçün ən əlverişli hərarət $25\text{-}50^{\circ}\text{C}$ -dir. Bununla əlaqədar soyudulmuş yeməyin saxlanma hərarətinin yüksəldilməsi və isti yeməyin saxlanma hərarətinin azaldılmasına yol verilmir.

Hazır yeməyin saxlanması üçün xüsusiləşdirilmiş texnoloji qurğular tətbiq olunur. İkinci isti yeməklər sulu və havalı marmitlərdə saxlanılır. İsti yeməklər 2 saata qədər saxlamaq olar.

Təmizlənmiş və doğranmış tərəvəzlərin uzun müddət saxlanmasına ehtiyac yoxdur. Dad keyfiyyətini və rəngini saxlaması üçün onları dərhal isti emala göndərmək lazımdır. Təmizlənmiş tərəvəzlərin son saxlama müddəti 12°C -də 2-3 saatdır.

Cəfəri, kərəviz, gəvər, göyərtisini, salatları səbətlərdə və soyudulmuş otaqlarda qəfəslərdə saxlayırlar.

Qulancarı təmizlənmiş halda saxlamaq olmaz, belə ki, bu zaman rəngi dəyişilir və toxumalar codlaşır. Yemək hazırlayana qədər Qulancarı 26 sutkadan çox olmamaq şərti ilə saxlamaq olar. Ənginarların qaralmasının qarşısını almaq üçün saplağın kəsildiyi yer limon turşusu məhlulu ilə isladırlar.

Fəsil II. QULANCARDAN KULİNAR MƏHSULLARI İSTEHSALI TEXNOLOGİYASI

2.1. Qulancardan hazırlanan kulinar məhsulun resepturasının işlənməsi

Xammalın xarakteristikası bu məhsullara şamil olan normativ sənədlərə (DÜST, TŞ və sairə.) əsasən göstərilmişdir. Xammalın keyfiyyət göstəriciləri və onun normativ sənədləri cədvəl 2.1.1-də göstərilmişdir.

Cədvəl 2.1.1

Xammalın xarakteristikası

Ərzaqların adı	Normativ sənədlər	Keyfiyyət göstəriciləri
Qulancar	DÜST 27519-87	Rəngi – açıq yaşılдан yaşıladək
Toyuğun döş eti	TŞ 9214-023-34589240-08	Ətin üst hissəsi çəhrayıyaçalar ağ-sarı rəngdə; əzələlərin konsistensiyası bərkdir, elastiklidir; iyisi-təzə quş ətinə xasdır
Kərə yağı	DÜST 37-91	Dadı və iyisi – təmizdir, yad dadlardan kənardır; konsistensiyası – elastiklidir, bərkdir; rəngi – bütün kütlə boyu eynidir, açıq sarıdan sarıyadək
Pendir	DÜST 11041-88	Dadı və iyisi-pendirli, bir az turşməzə, yad

		dadlardan kənardır; Rəngi- zəif sarıdan sarıyadək
Suxarı	DÜST 30317-95	Rəngi – açıq qəhvəyidən qəhvəyiyyədək, yanıqsız; iyisi – özünə məxsus
Qırmızı döyülmüş bibər	DÜST 29053-91	Zahiri görünüş – tozabənzər; Rəngi – müxtəlif rəngəçalar qırmızı; ətir- qırmızı bibərin hər bir növünə məxsus
Toyuq yumurtası	DÜST P 52121-2003	Qabığı təmiz olmalıdır, qan ləkəsi və çirkab olmamalıdır, zədələnməməlidir; hava kamerasının hündürlüyü 7mm çox olmamalıdır
Duz		Zahiri görünüş – tozabənzər; Rəngi – ağ

2.2 Qulancarlı kulinar məhsulun resepturasının hazırlanması

Resepturani qüvvədə olan standartlara (DÜST, TŞ) cavab verən keyfiyyətli xammaldan hazırlayırlar.

Hazırlanan Kulinar məhsulların resepturası cədvəl 2.2.1 və 2.2.2-də göstərilmişdir.

Cədvəl 2.2.1

“Toyuğun döş əti ilə yaşıl Qulancar” kulinar məhsulun resepturası

Xammalın adı	Malın ümumi kütləsi, qr	Malın xalis çəkisi, qr
Toyuğun döş əti	148	146
Darı unu	5	5
Unlanmış suxarı	10	10
Yumurta	1/8 əd.	5
Yarımfabrikatın kütləsi	-	160
Kulinar piyi	15	15
Qızardılmış döş ətinin kütləsi	-	140
Yaşıl Qulancar	156	111
Qaynadılmış Qulancarın kütləsi	-	92
Kərə yağı	10	10
Cəfəri (göyərti)	5	4
Çıxış	-	140/92

Cədvəl 2.2.2

“Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulun resepturası

Xammalın adı	Malın ümumi kütləsi, qr	Malın xalis çəkisi, qr
Tər Qulancar	156	111
Qaynadılmış Qulancarın kütləsi	-	100
Pendir	5,4	5
Kərə yağı	5	5
Unlanmış suxarı	5	5
Yarımfabrikatın kütləsi	-	113
Çıxış	-	100

2.3. Qulancarlı kulinar məhsulun bişirilmə texnologiyasının hazırlanması

“Toyuğun döş eti ilə yaşıl Qulancar” kulinar məhsulun bişirilmə texnologiyası

Toyuğun döş etini təmizləyirlər, asta əzirlər, unda unlayırlar, yumurtada isladırlar və süfrəyə verməzdən 12-15 dəqiqə öncə qızardırlar, qızartma şkafında hazır vəziyyətə gətirirlər.

Qulancarı üst hissədən (başlıqdan) 2-3sm buraxmaqla qabıqdan ayıırlar, soyuq suda yuyurlar. Təmizlənmiş Qulancarı saxlamaq olmaz, belə ki, bu zaman rəngi dəyişilir və toxumaları bərkiyir.

Hazırlanmış Qulancara duz və şeker tozu səpməklə 10-12 dəqiqə ərzində buxarda qaynadırlar. Qaynadılmış isti Qulancarı əridilmiş yağı ilə yağlayırlar.

Süfrəyə verilən zaman xörəyi cəfəri ilə bəzəyirlər.

“Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulun bişirilmə texnologiyası

Qulancarı üst hissədən (başlıqdan) 2-3sm buraxmaqla qabıqdan ayıırlar, soyuq suda yuyurlar. Təmizlənmiş Qulancarı saxlamaq olmaz, belə ki, bu zaman rəngi dəyişilir və toxumaları bərkiyir.

Hazırlanmış Qulancara duz və şeker tozu səpməklə 10-12 dəqiqə ərzində buxarda qaynadırlar.

Qaynadılmış Qulancarı piy ilə yağlanmış və suxarı səpilmiş tavaya qoyurlar, üzərinə sürtkəcdən keçirilmiş pendir və suxarı səpilir, əridilmiş yağı çı�ayırlər, üzərində nazik qabıq və daxilində 80 °S hərarət əmələ gələnə qədər 250-280°C-də qızartma şkafında qızardırlar.

Süfrəyə etli kulinar məhsulun yanında verilir.

Yeni xüsusi Kulinar məhsulların hazırlanmasının texnoloji sxeminin tərtib edilməsi

“Toyuğun döş eti ilə yaşıl Qulancar” kulinar məhsulun texnoloji sxemi

Kulinar məhsulun çıxışı, qr: 140/92

“Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulun texnoloji sxemi

Kulinar məhsulun çıxışı, qr: 100

2.4. Qida dəyərinin qiymətləndirilməsi

Hazır kulinar məhsulun xammal dəstinin qida dəyərinin hesabatını qida məhsullarının kimyəvi tərkibinin məlumat kitabının cədvəlləri üzrə riyaziyyat hesabatları metodu ilə aparırlar.

Enerji dəyərinin hesabatı bu düstur ilə aparılır:

$$ED=4,0 \times X + 9,0 \times Y + 4,0 \times Z,$$

Burada, X – zülalların miqdarı, qr;

Y – piylərin miqdarı, qr;

Z – karbohidratların miqdarı, qr.

1. “Toyuğun döş əti ilə yaşıł Qulancar” kulinar məhsulun enerji dəyərinin təyin edilməsi.

Qida məhsullarının kimyəvi tərkibin məlumat kitabçasına uyğun olaraq yeməyin 100 qr xammal dəstinin qida dəyəri cədvəl 3.1-də göstərilmişdir.

Cədvəl 3.1

100 qr “Toyuğun döş əti ilə yaşıł Qulancar” xörəyi üçün xammalın kimyəvi tərkibi

Ərzaqlar	Malın xalis çəkisi, qr	Zülallar, qr	Piylər, qr	Karbohidratlar, qr
Qulancar	100	1,9	0,1	3,1
Toyuğun döş əti	100	19,6	7,3	0
Kərə yağı	100	0,5	82,5	0,8
Kulinar piyi	100	0	99,7	0
Cəfəri	100	3,7	0,4	7,6
Unlanmış suxarı	100	7,6	0,8	49,2
Toyuq yumurtası	100	12,7	11,5	0,7

Qeyd olunan cədvəlin proporsiyalarının köməyi ilə kulinar məhsulun tərkibinə daxil olan yeməli ərzaqların miqdarını hesablayaq:

- 100 qr Qulancara – 1,9 qr zülal, 111 qr Qulancara - x

$$X=111 \times 1,9 : 100 = 2,11 \text{ qr};$$

- 100 qr Qulancara – 0,1 qr piy, 111 qr Qulancara – x

$$X=111 \times 0,1 : 100 = 0,11 \text{ qr};$$

- 100 qr Qulancara – 3,1 qr karbohidrat, 111 qr Qulancara – x

$$X=111 \times 3,1 : 100 = 3,44 \text{ qr}.$$

- 100 toyuğun döş ətinə – 19,6 qr zülal, 146 qr toyuğun döş ətinə – x

$$X=146 \times 19,6 : 100 = 28,6 \text{ qr};$$

- 100 toyuğun döş ətinə – 7,3 qr piy, 146 qr toyuğun döş ətinə – x

$$X=146 \times 7,3 : 100 = 10,7 \text{ qr}.$$

- 100 qr suxariyə – 7,6 qr zülal, 10 qr suxariyə - x

$$X=10 \times 7,6 : 100 = 0,8 \text{ qr};$$

- 100 qr suxariyə – 0,8 qr piy, 10 qr suxariyə - x

$$X=10 \times 0,8 : 100 = 0,1 \text{ qr};$$

- 100 qr suxariyə – 49,2 г углеводов, 10 qr suxariyə - x

$$X=10 \times 49,2 : 100 = 4,9 \text{ г}.$$

- 100 qr yumurtaya – 12,7 г zülal, 5 qr yumurtaya - x

$$X=5 \times 12,7 : 100 = 0,6 \text{ qr};$$

- 100 qr yumurtaya – 11,5 qr piy, 5 qr yumurtaya - x

$$X=5 \times 11,5 : 100 = 0,6 \text{ qr};$$

- 100 qr yumurtaya – 0,7 qr karbohidrat, 5 qr yumurtaya - x

$$X=5 \times 0,7 : 100 = 0,04 \text{ qr}.$$

- 100 qr kulinar piyinə – 99,7 qr piy, 15 qr kulinar piyinə - x

$$X=15 \times 99,7 : 100 = 14,9 \text{ qr}.$$

- 100 qr kərə yağına – 0,5 г zülal, 10 qr kərə yağına - x

$$X=10 \times 0,5 : 100 = 0,1 \text{ qr};$$

- 100 qr kərə yağına – 82,5 qr piy, 10 qr kərə yağına - x

$$X=10 \times 82,5 : 100 = 8,3 \text{ qr};$$

100 qr kərə yağına – 0,8 qr karbohidrat, 10 qr kərə yağına - x

$$X=10 \times 0,8 : 100 = 0,1 \text{ qr} .$$

- 100 qr cəfəriyə – 3,7 qrzülal, 4 qr cəfəriyə - x

$$X=4 \times 3,7 : 100 = 0,2 \text{ qr};$$

100 qr cəfəriyə – 0,4 qr piy, 4 qr cəfəriyə - x

$$X=4 \times 0,4 : 100 = 0,02 \text{ qr};$$

100 qr cəfəriyə – 7,6 qr karbohidrat, 4 qr cəfəriyə - x

$$X=4 \times 7,6 : 100 = 0,4 \text{ qr}.$$

Hazırlanmış kulinar məhsulun tərkibinə daxil olan ərzaqların yeməli hissəsinə olan xammalın kimyəvi tərkibi cədvəl 3.2.-də göstərilmişdir

Cədvəl 3.2.

“Toyuğun döş əti ilə yaşıl Qulancar” kulinar məhsulun tərkibinə daxil olan ərzaqların yeməli hissəsinə olan xammalın kimyəvi tərkibi

Ərzaqlar	Malın xalis çəkisi, qr	Zülallar, qr	Piylər, qr	Karbohidratlar, qr
Qulancar	111	2,1	0,1	3,4
Toyuğun döş əti	146	28,6	10,7	0
Kərə yağı	10	0,1	8,3	0,1
Kulinar piyi	15	0	14,9	0
Cəfəri	4	0,2	0,02	0,4
Unlanmış suxarı	10	0,8	0,1	4,9
Toyuq yumurtası	5	0,6	0,6	0,04
Cəmi		32,4	34,7	8,84

Kulinar məhsulun çıxışının energetik dəyəri

$$ED=4 \times 32,4 + 9 \times 34,7 + 4 \times 8,84 = 477,3 \text{ kkal.}$$

Kulinar məhsulun çıxışı 140/92 qr təşkil edir.

100 qr energetik dəyər:

$$232 \text{ qr ərzaqa} - 477,3 \text{ kkal}$$

$$100 \text{ qr ərzaqa} - x$$

$$X=100 \times 477,3 : 232 = 205 \text{ kkal}$$

2. “Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulun energetik dəyərinin təyin edilməsi.

Qida ərzaqlarının kimyəvi tərkibibnin məlumat kitabçasına əsasən 100 qr yeməli hissəyə xammal dəstinin qida dəyəri cədvəl 3.3.-də göstərilmişdir

Cədvəl 3.3.

“Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulun 100 qr yeməli hissəsi üçün xammalın kimyəvi tərkibi

Ərzaqlar	Malın xalis çəkisi, qr	Zülallar, qr	Piylər, qr	Karbohidratlar, qr
Qulancar	100	1,9	0,1	3,1
Pendir	100	23,2	29,5	0
Kərə yağı	100	0,5	82,5	0,8
Unlanmış suxarı	100	7,6	0,8	49,2

Qeyd olunan cədvəlin proporsiyalarının köməyi ilə kulinar məhsulun tərkibinə daxil olan ərzaqların yeməli hissəsinin miqdarını hesablayaq:

- 100 qr Qulancarda – 1,9 qr zülal

111 qr Qulancarda- x

$$X=111 \times 1,9 : 100 = 2,1 \text{ qr};$$

100 qr Qulancarda – 0,1 qr piy

111 qr Qulancarda - x

$$X=111 \times 0,1 : 100 = 0,11 \text{ qr};$$

100 qr Qulancarda – 3,1 qr karbohidrat

111 qr Qulancarda - x

$$X=111 \times 3,1 : 100 = 3,4 \text{ qr}.$$

- 100 qr pendirdə – 23,2 qr zülal

5 qr pendirdə - x

$$X=5 \times 23,2 : 100 = 1,2 \text{ qr};$$

100 qr pendirdə – 29,5 qr piy

5 qr pendirdə - x

$$X=5 \times 29,5 : 100 = 1,5 \text{ qr}.$$

- 100 qr kərə yağında – 0,5 qr zülal

5 qr kərə yağında- x

$$X=5 \times 0,5 : 100 = 0,02 \text{ qr};$$

100 qr kərə yağında – 82,5 qr piy

5 qr kərə yağında - x

$$X=5 \times 82,5 : 100 = 4,1 \text{ qr};$$

- 100 qr kərə yağında – 0,8 qr karbohidrat

5 qr kərə yağında - x

$$X=5 \times 0,8 : 100 = 0,04 \text{ qr}.$$

- 100 qr unlanmış suxarıdə – 7,6 qr zülal

5 qr unlanmış suxarıdə- x

$$X=5 \times 7,6 : 100 = 0,4 \text{ qr};$$

100 qr unlanmış suxarıdə – 0,8 qr piy

5 qr unlanmış suxaridə - x

$$X=5 \times 0,8 : 100 = 0,04 \text{ qr};$$

100 qr unlanmış suxaridə – 49,2 qr karbohidrat

5 qr unlanmış suxaridə - x

$$X=5 \times 49,2 : 100 = 2,5 \text{ qr}.$$

Hazırlanmış kulinar məhsulun tərkibinə daxil olan ərzaqların yeməli hissəsinə olan xammalın kimyəvi tərkibi cədvəl 3.4.-də göstərilmişdir

Cədvəl 3.4

“Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulun tərkibinə daxil olan ərzaqların yeməli hissəsinə olan xammalın kimyəvi tərkibi

Ərzaqlar	Malın xalis çəkisi, qr	Zülallar, qr	Piylər, qr	Karbohidratlar, qr
Qulancar	111	2,1	0,1	3,4
Pendir	5	1,2	1,5	0
Kərə yağı	5	0,02	4,1	0,04
Unlanmış suxarı	5	0,4	0,04	2,5
Cəmi		3,72	5,74	5,9

Kulinar məhsulun çıxışının energetik dəyəri:

$$ED=4 \times 3,72 + 9 \times 5,74 + 4 \times 5,9 = 90 \text{ kkal}.$$

Kulinar məhsulun çıxışı 100 qr təşkil edir. 100 qr energetik dəyəri - 90 kkal.

Kulinar məhsulun qida dəyərinin dəyişilməsinə bu amillər əhəmiyyətli təsir göstərir: xammalın və yarımfabrikatın növü, isti emal olunmanın növü, isti emal olunmanın rejimləri, həmçinin, xammalın emal olunma qaydaları (mexaniki, hidromexaniki, kütləmübədiləsi, kimyəvi, biokimyəvi).

Tərəvəzlərin toxumaları təxminən bütün istiqamətlərdə eyni inkişaf edən nazik divarlı hüceyrələrdən ibarətdir. Belə toxumanı parenximli adlandırırlar. Bəzi hüceyrələrin tərkibi sitoplazmanı - yarımayeli kütləni ifadə edir, hansılara ki, müxtəlif hüceyrə elementləri (orqanellər) – vakuollar, plastidlər, nişastalı buxdalar və sairə daxildir. Bütün orqanellər membrana ilə əhatə olunublar. Hər bir hüceyrə ilkin hüceyrə divarlarını ifadə edən qışa ilə örtülüdür.

Qulancarın mexaniki kulinar emalı zamanı onun parenxim toxumalarının bütövlüyü qismən pozulur, hüceyrələrin və bəzi hüceyrə strukturunun bir hissəsi dağılır. Bu əsas qida maddələrinin dağılmış hüceyrələrdən ətraf mühitə keçməyi, həmçinin onların hüceyrə orqanellərin içindəkilərinin qarışmasını asanlaşdırır. Nəticədə ərzaqların kütləsi və onları qida dəyəri dəyişilir, ərzaqların orqanoleptik göstəricilərin (rəng, dad, konsistensiya) dəyişilməsinə səbəb olan fermentativ, oksidləşmə və digər proseslər baş verir. Qulancarı təmizlənmiş halda saxlamaq olmaz, belə ki, bu zaman rəngi dəyişilir və hüceyrələr bərkiyir.

Qulancarın isti kulinarlıq emalının ilkin mərhələsində qida maddələrinin dəyişilməsinə səbəb olan tərkibindəki bütün fermentlər fəallaşa bilər. İsti emalın müəyyən bir mərhələsində fermentlər əks fəallaşır, sitoplazma və hüceyrə membranları zülalların denaturaldırılması nəticəsində dağılır, hüceyrə şirəsinin və hüceyrələrin digər struktur elementlərinin bəzi komponentləribir biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqədə olma imkanı əldə edir.

Oksidləşmə, hidrolitik və digər proseslərin nəticəsində ərzaqların kimyəvi tərkibi, onların mexaniki-struktur xüsusiyyətləri və orqanoleptik göstəriciləri dəyişilir.

Qulancarın toxumalarının yumşaldılması bir qayda olaraq isti kulinarlıq emalı zamanı baş verir. İsti kulinarlıq emalına məruz qalan Qulancar daha yumşaq konsistensiya əldə edir, asan doğranır və sürtülür. İsti emal prosesində tərəvəzlərin yumşaldılması dərəcəsi onun toxumalarının mexaniki davamlılığı ilə ölçülür. İsti kulinarlıq emalı zamanı Qulancarın yumşaldılmasını hüceyrə divarlarının qismən destruksiyasına səbəb olan hüceyrələr arası əlaqələrin zəifləməsi ilə əlaqələndirirlər

Bir halda ki, Qulancarın yumşaldılmasını hüceyrə divarlarının qismən destruksiyası ilə əlaqələndirirlər, guman etmək olar ki, onların isti kulinar emalı

hüceyrə divarlarının tərkibindən və ya onlarda olan protopektinin, ekstensinin və digərlərin tərkibindən asılıdır.

Qulancarın suda və buxarda bişirilməsi zamanı isti kulinar emalının müddətlərində böyük fərq müşahidə olunmur. SVÇ aparatlarında ərzaqların emalının davamiyyəti 3-10 dəfə azalır.

İstilik buraxma yolu ilə istiliyin ötürülməsi şəraitində tərəvəzlərin doğranması onların isti kulinar emalının müddətini qısaldır, belə ki, istilik nə qədər çox olsa ərzaqların qalınlığı kiçik olacaq. Müvafiq olaraq, Qulancarın baş hissəsinin yumşaldılması vaxtı qıсадır nəinki, saplaşın bünövrəsi, bu da isti kulinar emalının düzgün rejimini tələb edir..

Hazır kulinar məhsullarında qida maddələrinin hesablanması zamanı nəzərə almaq lazımdır ki, onların bir hissəsi texnoloji emal prosesində dağılır. Əgər yarımfabrikatlar çiy məhsullardan hazırlanıbsa, yəni isti emala məruz qalmayıblar, onda qida maddələrinitməsi az miqdarda baş verir və kulinar məhsulun qida və enerji dəyərinin dəyişilməsinə mühüm təsir etmir.

Qida maddələrininitməsi cədvəl 3.5-də göstərilmişdir.

Cədvəl 3.5

“Toyuğun döş əti ilə yaşıl Qulancar” kulinar məhsulun hazırlanması zamanı qida maddələrininitməsi

Ərzaq	Malın xalis çekisi, qr	İsti kulinar emalının növü	Zülallar, qr	Piylər, qr	Karbohidratlar, qr
Qulancar	111	Buxarda bişirmə	32,4	34,7	8,84
İsti emaldan	10		71	90	68

sonra qalması, %					
İsti emaldan sonra qalması, qr			23	31	6

32,4 qr zülal – 100 %

X qr zülal – 71 %

$$X = 32,4 \times 71 : 100 = 23 \text{ qr};$$

34,7 qr piy – 100 %

X qr piy – 90 %

$$X = 34,7 \times 90 : 100 = 31 \text{ qr};$$

8,84 qr karbohidrat – 100 %

X qr karbohidrat – 68 %

$$X = 8,84 \times 68 : 100 = 6 \text{ qr}.$$

Hazır kulinar məhsulun enerji dəyəri təşkil edir:

$$ED = 4 \times 23 + 9 \times 31 + 4 \times 6 = 92 + 279 + 22,5 = 395 \text{ kkal.}$$

Hazır kulinar məhsulun çıxışı təşkil edir 92 qr. 100 qr hazır kulinar məhsulun enerji dəyəri təşkil edir:

92 qr – 395 kkal

100 qr - x

$$X = 100 \times 395 : 92 = 429 \text{ kkal.}$$

Cədvəl 3.6

“Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulun hazırlanması zamanı qida maddələrininitməsi

Ərzaq	Malın xalis çəkisi, qr	İsti kulinar emalının növü	Zülallar, qr	Piylər, qr	Karbohidratlar, qr
-------	------------------------------	----------------------------------	-----------------	---------------	-----------------------

Qulancar	111	Xəmir içində bişirmək	3,72	5,74	5,9
İsti emaldan sonra qalması, %	10		86	95	71
İsti emaldan sonra qalması, qr			3,2	5,5	4,2

3,72 qr zülal – 100 %

X qr zülal – 86 %

$$X = 3,72 \times 86 : 100 = 3,2 \text{ qr};$$

5,74 qr piy – 100 %

X qr piy – 95 %

$$X = 5,74 \times 95 : 100 = 5,5 \text{ qr};$$

5,9 qr karbohidrat – 100 %

X qr karbohidrat – 71 %

$$X = 5,9 \times 71 : 100 = 4,2 \text{ qr}.$$

Hazır kulinar məhsulun enerji dəyəri təşkil edir:

$$ED = 4 \times 3,2 + 9 \times 5,5 + 4 \times 4,2 = 12,8 + 49,5 + 15,8 = 79,1 \text{ kkal.}$$

Hazır kulinar məhsulun çıxışı təşkil edir 100 qr. Hazır kulinar məhsulun enerji dəyəri - 79,1 kkal.

2.5. Xammalın keyfiyyətinə nəzarət

Kulinar məhsullarının keyfiyyəti - gələcək emala və qəbula yaralı olan, istehlakçının sağlamlığı üçün təhlükəsiz olan, stabil tərkibə və istehlak xüsusiyyətlərə malik olan ərzaq xüsusiyyətlərin kompleksidir.

Buraxılan kulinar məhsullarına qoyulan ümumi texniki tələblər “İctimai qidalanma. Əhaliyə satılan kulinar məhsulları”-nın DÜST P 50763-95-də, “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərinə qoyulan gigiyenik tələblər”in Sanitar normaları və qaydalarında 2.3.1078-01-də göstərilmişdir.

Kulinar məhsullarının keyfiyyəti orqanoleptik, fizika-kimyəvi və mikrobioloji göstəricilər, həmçinin qida və enerji dəyərləri üzrə təyin olunur.

İctimai qidalanma məhsullarının qida dəyəri o zaman yüksək olar ki, o keyfiyyətin yüksək orqanoleptik göstəricilərinə malik olsun. Orqanoleptik göstəricilərə məhsulun zahiri görünüşü, onun dadı, iyisi və konsistensiyası aiddir.

Buna əlavə olaraq əsas göstəricilərə şəffaflığı (bulyon, şirələr), kəsilmiş yerin rəngini (doğranmış ət məmulatları) və digərlərini aid etmək olar. Qidanın keyfiyyətinin orqanoleptik analizini hissiyat orqanlarının köməyi ilə həyata keçirirlər. İctimai qidalanma müəssisələrində məhsulun keyfiyyətinin qiymətləndirilməsini bu sahədə işləyən peşəkarlar həyata keçirir: aparıcı kulinarlar və qənnadıcılar, sex rəisləri, müəssisə direktorları və onların müavinləri, mühəndis texnoloqlar, sanitər həkimlər və həkim dietoloqlar, həmçinin yeməyin hazırlanması ilə bilavasitə məşqul olan kulinar və qənnadıcılar.

İctimai qidalanma məhsulların keyfiyyətinin orqanoleptik analiz adətən instrumental analizdən öncə keçirilir. Orqanoleptik qiymətləndirilmənin hər bir göstəricisi kompleks göstəricidir. Belə ki, zahiri görünüşü qiymətləndirmə zamanı məmulatın formasına, üst səthin xarakterinə, doğranmanın formasına və eyniliyinə, rənginə, komponentlərin eyni bölüşdürülməsinə və digərlər göstəricilərə fikir verilir.

İyini adətən məmulatın özünə xas olması və ya xas olmaması, kənar olması, zəifləməsi ilə qiymətləndirirlər.

Dad bu məhsula səciyyəvi ola bilər və ya olmaya bilər, kənar dadlı ola bilər, hər hansı bir ikincidərəcəli komponentin üstünlük təçkil edən dadı ola bilər. Dadı düzluğu, şirinliyi, turşuluğu və acılığı ilə qiymətləndiridlər. Məsələn, borşun dadı turşməzə-şirin olmalıdır.

Konsistensiya bu kulinar məmulatına xas olan qatı və ya duru, boş, lifli, yapışqanlı, xirdalanmış və sairə ola bilər.

Məhsulun keyfiyyətinin orqanoleptik qiymətləndirilməsi ayrı-ayrı göstəricilərin mürəkkəb xarakteristikasından irəli gəlir. Bizm tərəfdən hazırlanan Kulinar məhsulların qiyməti cədvəl 4.1 və 4.2-də göstərilmişdir.

Cədvəl 4.1

“Toyuğun döş əti ilə yaşıl Qulancar” kulinar məhsulun orqanoleptik dəyəri

Göstərici	Xarakteristika
Zahiri görünüş	Qulancar doğranmayıb, onun forması yaxşı qalıb; toyuğun döş əti qırmızı örtük əmələ gətirərək qızarmışdır
İyi	Qulancar bişmiş tərəvəz və kərə yağı iyisi verir; toyuğun döş əti – quş ətindən olan qızardılmış yarımfabrikatlar xas olan xarakterik iyi
Dadı	Qulancarda dad bişmiş tərəvəzin dadıdır, bir az şirintəhərdir, döş əti qızardılmış quş ətinin xarakterik xoş dadına malikdir
Konsistensiya	Qulancarın konsistensiyası yumşaqdır, şirəlidir; döş əti – sıx və möhkəmdir

Cədvəl 4.2

“Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulun orqanoleptik dəyəri

Göstərici	Xarakteristika
Zahiri görünüş	Kulinar məhsulun üst hissəsi qızarmış nazik qabıqla örtülüb, Qulancarın forması yaxşı qalıb
İyi	BİŞMİŞ tərəvəz, pendir və kərə yağı iyisi verir, ləzzətlidir
Dadı	Xəmir içində bişirilən pendirli tərəvəzin dadın verir, bir az şirintəhərdir
Konsistensiya	Oxşar, şirəli

Kulinar məhsulun keyfiyyətinin yuxarıda qeyd olunan göstəriciləri əla kimi, bal qiyatləndirilməsi üzrə isə - 5 bal ilə qiyatləndirməyə əsas verir. Eyni zamanda praktikada, konkret müəssisə şəraitində, qeyd olunan Kulinar məhsullardə göstərilən göstəricilərdən müəyyən yayılmalar ola bilər: kərə yağının, tam qızardılmamış ətin, tam bişirilməyən və ya hədindən çox qaynadılan Qulancarın acılaşmış dadı və iyisi.

İctimai qida müəssisələrində məhsulun keyfiyyətinin orqanoleptik qiyatləndirilməsi hər gün aparılır, belə ki, məhsulun hər bir partiyası qiyatləndirilir, bu barədə brak olunanlar jurnalında qeyd edilir. Bəzi hallarda yeni məhsulun buraxılmasına hazırlıq zamanı və ya əvvəllər buraxılan məhsulun resepturasında və texnologiyasında dəyişiklik olunan zaman keyfiyyətin orqanoleptik qiyatləndirilməsi dequstator iclaslarında dequstasiya nəticələrinin müzakirəsi və rəylərin verilməsi ilə aparılır. Bəzi qida sənayesi sahələrində məhsulun keyfiyyətinin orqanoleptik qiyatləndirilməsi üçün təcrübəli dequstatorlar (çay, qəhvə, çaxır, qənnadı məhsullarının dequstatorları) cəlb olunurlar.

Beləliklə, ictimai qida məhsullarının qida dəyəri bir tərəfdən, istifadə olunan ərzaq xammalının və qida məhsullarının qida dəyərindən, onların resepturada səmərəli uyğunluğundan, digər tərəfdən, yemək hazırlamanın texnoloji prosesinin düzgün

aparılmasından (temperatura və digər parametrlərə, texnoloji əməliyyatların ardıcılığına və sairə riayət olunması) asılıdır.

2.6. Tullantıların xüsusiyyətləri və onların istifadə etmə yolları

İctimai qida müəssisələrində yeyinti xammalın emalı tullantılan əmələ gəlməsi ilə əlaqəlidir. Tullantıların yeyinti, texniki və digər malların hazırlanması üçün istifadəsi nəinki, yeyinti malların emalının artmasına müsbət təsir göstərir, hətta, xammalın kompleks istifadəsinə imkan yaradır, bu da maddi və əmək resurslarının qənaət olunmasına səbəb olur. Tullantıların yeni Kulinar məhsulların hazırlanması zamanı istifadəsi üzrə tövsiyələr cədvəl 5.1-də göstərilmişdir.

Cədvəl 5.1

Xammalın (Qulancarın) tullantıları və və onların istifadə olunması

Xammalın adı	Tullantıların adı	Tullantıların miqdarı	Tullantıların istifadə olunması
Qulancar	Qabıq qalıqları və saplaq qırıntıları	- Soyuq emal zamanı –xammalın qablaşdırılmış çəkisinə 27%; - İsti emal zamanı –xammalın və ya yarımfabrikatın xalis çəkisinə 27%;	Saplaq qabıqları püre hallı supların hazırlanması üçün, , Saplaq qırıntıları – qarnir və supların hazırlanması üçün

2.7. Qulancardan hazırlanan xüsusi Kulinar məhsullarə normativ sənədlərin hazırlanması

Qulancardan hazırlanmış yeni kulinar məhsulun texniki-texnoloji kartının hazırlanması.

Texniki-texnoloji kart müəssisəyə yeni Kulinar məhsulların hazırlanması üçün icazə verən normativ-texniki sənəddir. Texniki-texnoloji kart bu bölmələrdən ibarətdir: tətbiqolunma sahəsi; xammalın siyahısı; reseptura; hazırlanma texnologiyası; kulinar məhsulun tərtibatı, verilməsi, realizasiyası və saxlanması; keyfiyyətin göstəriciləri və təhlükəsizlik; qida və enerji dəyəri. Yeni yeməyə texniki-texnoloji kart onun hazırlanlığı müəssisə rəhbəri tərəfindən təsdiqlənir.

TTK-nin birinci bölməsində kulinar məhsulun adı, həmçinin onun hazırlanlığı müəssisənin adı qeyd olunur.

TTK-nin ikinci “Xammalın siyahısı” bölməsində resepturaya daxil olan xammalın adı və bu xammala fəaliyyət göstərən DÜST, TŞ qeyd olunur.

Kartın üçüncü “Reseptura” bölməsində kulinar məhsulun hazırlanması və hazır kulinar məhsulun çıxışı prosesində alınan yarımfabrikatların kütləsi, qabla birlikdə və xalis çəki, xammalın buraxılma norması, xammalın adı göstərilir.

Dördüncü “Hazırlama texnologiyası” bölməsində kulinar məhsulların hazırlanmasının texnoloji prosesi, ilkin və isti emalın xüsusiyyətləri, kütlə və ölçü üzrə məmulatın xarakteristikası, temperatur rejimləri və isti emalın davamiyyəti, komponentlərin buraxılma ardıcılılığı göstərilir.

Beşinci “Tərtibatı, verilməsi, realizasiyası və saxlanması” bölməsində tərtibat qaydaları və Kulinar verilən qablar, buraxılmanın temperatur rejimi, kulinar məhsulların realizasiya müddəti qeyd olunur.

«TƏSDİQ EDİRƏM»
RESTORAN DİREKTORU
_____ **İ.Məmmədov**
_____ **20 il**

“Toyuğun döş əti ilə yaşıl Qulancar” kulinar məhsulunə

TEXNİKİ-TEXNOLOJİ KART №1

1.Tətbiqetmə sahəsi

1.1. Hazırkı texniki-texnoloji kart restoran və onun filialı tərəfindən hazırlanan “Toyuğun döş əti ilə yaşıl Qulancar” kulinar məhsulunə şamil olunur.

2. Xammalın siyahısı

2.1. “Toyuğun döş əti ilə yaşıl Qulancar” kulinar məhsulunin hazırlanması üçün aşağıda qeyd olunan xammal istifadə olunur:

Toyuğun döş əti TŞ 9214-023-34589240-08

Yaşıl Qulancar DÜST 27519-87

Kərə yağı..... DÜST 37-91

Marqarin DÜST 240

Yumurta..... DÜST P 52121-2003

Buğda unu..... DÜST P 5218902003

və ya AZ.R keyfiyyət sertifikatı və vəsiqəsi olan xarici firmaların ərzaqları.

2.2. “Toyuğun döş əti ilə yaşıl Qulancar” kulinar məhsulunin hazırlanması üçün istifadə olunan xammal normativ sənədlərin tələblərinə cavab verməlidir, keyfiyyət sertifikatı və vəsiqəsi olmalıdır.

3.Reseptura

3.1. “Toyuğun döş əti ilə yaşıl Qulancar” kulinar məhsulunin resepturası

Xammalın adı	Qablaşdırılmış çəki, qr	Xalis çəki, qr
Toyuğun döş əti	148	146
Buğda unu	5	5
Unlanmış suxarı	10	10
Yumurta	1/8 шт.	5
Yarımfabrikatın çəkisi	-	160
Marqarin	15	15
Qizardılmış döş ətinin çəkisi	-	140
Yaşıl Qulancar	156	111
Bişirilmiş Qulancarın çəkisi	-	92
Kərə yağı	10	10
Cəfəri (göyərti)	5	4
Hazır kulinar məhsulun çıxışı (1 porsiya)	-	140/92

4.Texnoloji proses

4.1. “Toyuğun döş əti ilə yaşıl Qulancar” kulinar məhsulunin bişirilməsi üçün xammalın hazırlanması “İctimai qidalanma müəssisələri üçün Kulinar məhsulların reseptur toplusu”na (1983) müvafiq həyata keçirilir.

4.2. Toyuğun döş əti təmizlənir, yüngül əzilir, unlanır, üzərinə yumurta vurulur və süfrəyə verilməzdən 12-15 dəqiqə əvvəl qızardırlar və qızartma dolabında hazır vəziyyətə gətirirlər. Qulancarı üst (baş) hissəsindən 2-3sm aşağı qabıqdan təmizləyirlər və soyuq suda yuyurlar. Qulancarı soyulmuş halda saxlamaq olmaz, belə ki, bu zaman rəngi dəyişilir və sellüloz bərkileyir.

Hazırlanmış Qulancarın üzərinə duz və şəkər tozu səpirlər və 10-12 dəqiqə ərzində buxarda bişirirlər. Bişirilmiş qaynar Qulancarın üzərinə əridilmiş yağı əlavə edirlər. Süfrəyə verməzdən öncə yaşıl cəfəri ilə bəzəyirlər.

5. Tərtibatı, verilməsi, realozasiyası və saxlanması

5.1 “Toyuğun döş əti ilə yaşıl Qulancar” xörəyi qəlyanaltı kimi verilməlidir.

5.2. Süfrəyə verilmə zamanı kulinar məhsulun temperatur 65°C-dən aşağı olmamalıdır.

5.3. Marmitdə və ya isti plitədə saxlanılan toyuğun döş əti ilə yaşıl Qulancarın istifadə müddəti – texnoloji prosesin başa çatmasından 3 saatdan gec olmayıaraq.

6. Keyfiyyət və təhlükəsizlik göstəriciləri

6.1. Kulinar məhsulun orqanoleptik göstəriciləri:

Zahiri görünüşü – tərəvəzlər öz formasını saxlayıb, toyuğun döş əti üzərində ləzzətli qabiq yaratmaqla qızardılmışdır.

Konsistensiyası – yumşaq, şirəli

Rəngi - yaşıl

Dadı – yüngül düzlu, ləzzətli, kənar dadı yoxdur

İyisi – bişirilmiş tərəvəz və qızardılmış quş

6.2. Kimya-fiziki göstəriciləri:

Sanitar normaları və qaydalarında 2.3.2.1078-01 müvafiq təyin olunur

6.3. Mikrobioloji göstəricilər:

Sanitar normaları və qaydalarında 2.3.2.1078-01 müvafiq təyin olunur

7. Qida və enerji dəyəri

Zülallar, qr	Piylər,qr,	Karbohidratlar,qr	Enerji dəyəri, kkal
23	31	6	429

Cavabdeh hazırlayan:

Nəcəfova T.

«TƏSDİQ EDİRƏM»

RESTORAN DİREKTORU

_____ İ.Məmmədov

_____ 200_ ci il

“Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulunə

TEXNİKİ-TEXNOLOJİ KART №2

1. Tətbiqetmə sahəsi

1.1. Hazırkı texniki-texnoloji kart restoran və onun filialı tərəfindən hazırlanan “Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulunə şamil olunur.

2. Xammalın siyahısı

2.1. “Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulunin hazırlanması üçün aşağıda qeyd olunan xammal istifadə olunur:

Yaşıl Qulancar DÜST 27519-87

Kərə yağı.....DÜST 37-91

Pendir DÜST 29053-91

Buğda suxariləri..... DÜST 30317-95

və ya AZ.R keyfiyyət sertifikatı və vəsiqəsi olan xarici firmaların ərzaqları.

2.2. “Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulunin hazırlanması üçün istifadə olunan xammal normativ sənədlərin tələblərinə cavab verməlidir, keyfiyyət sertifikatı və vəsiqəsi olmalıdır.

3. Reseptura

3.1. “Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulunin resepturası

Xammalın adı	Qablaşdırılmış çəki, qr	Xalis çəki,
Təzə Qulancar	156	111
Bişmiş Qulancarın çəkisi	-	100
Pendir	5,4	5
Kərə yağı	5	5
Unlanmış suxarı	5	5
Yarımfabrikatın çəkisi	-	113
Hazır kulinar məhsulun çıxışı (1 porsiya)	-	100

4.Texnoloji proses

4.1. “Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulunun bişirilməsi üçün xammalın hazırlanması “İctimai qidalanma müəssisələri üçün Kulinar məhsulların reseptur toplusu”na (1983) müvafiq həyata keçirilir.

4.2. Qulancarı üst (baş) hissəsindən 2-3sm aşağı qabıqdan təmizləyirlər və soyuq suda yuyurlar. Qulancarı soyulmuş halda saxlamaq olmaz, belə ki, bu zaman rəngi dəyişilir və sellüloz bərkisiyir.

Hazırlanmış Qulancarın üzərinə duz və şəkər tozu səpirlər və 10-12 dəqiqə ərzində buxarda bişirirlər.

Qaynadılmış Qulancarı piy ilə yağılmış və suxarı səpilmiş tavaya qoyurlar, üzərinə sürtkəcdən keçirilmiş pendir və suxarı səpilir, əridilmiş yağı çılenir, üzərində nazik qabıq və daxilində 80 °S hərarət əmələ gələnə qədər 250-280°C-də qızartma şkafında qızardırlar.

5. Tərtibatı, verilməsi, realozasiyası və saxlanması

5.1. “Pendir ilə bişirilmiş Qulancar” Kulinar hazırlanlığı porsiyalı tavada verirlər. Porsiyalı tavanı kağız salfetka ilə örtülmüş qəlyanaltı boşqabının içərisinə qoyurlar.

5.2. Süfrəyə verilmə zamanı kulinar məhsulun temperaturu 65° S-dən aşağı olmamalıdır.

5.3. Marmitdə və ya isti plitədə saxlanılan toyuğun döş eti ilə yaşıl Qulancarın istifadə müddəti – texnoloji prosesin başa çatmasından 3 saatdan gec olmayıaraq.

6. Keyfiyyət və təhlükəsizlik göstəriciləri

6.1. Kulinar məhsulun orqanoleptik göstəriciləri:

Zahiri görünüşü – tərəvəzlər öz formasını saxlayıb, toyuğun döş eti üzərində ləzzətli qabıq yaratmaqla qızardılmışdır.

Konsistensiyası – yumşaq, şirəli

Rəngi - narıncıçalar sarı

Dadı – yüngül duzlu, ləzzətli, kənar dadı yoxdur

İyisi – bişirilmiş pendirli tərəvəz

Kimya-fiziki göstəriciləri:

Sanitar normaları və qaydalarında 2.3.2.1078-01 müvafiq təyin olunur

Mikrobioloji göstəricilər:

Sanitar normaları və qaydalarında 2.3.2.1078-01 müvafiq təyin olunur

7. Qida və enerji dəyəri

Zülallar, qr	Piylər,qr,	Karbohidratlar,qr	Enerji dəyəri, kkal
3,2	5,5	4,2	79,1

Cavabdeh hazırlayan

Nəcəfova T.

Qulancarlı firma kulinar məhsulunun texnoloji kartının hazırlanması.

Hazır məhsulun yüksək keyfiyyəti bir çox amillərdən irəli gəlir, bunlardan biri - ərzaqın emalına və istehsalat prosesinin bütün mərhələlərində kulinar məhsulun hazırlanmasına qoyulan texnoloji tələblərə riayət etməkdir.

Kulinarlar və qənnadıcılar iş yerlərində texnoloji kartlarla təmin olunmalıdır. Bu kartlar hər bir xörəyə, qənnadı məmulata hazırkı müəssisədə tətbiq olunan Reseptur tolusuna əsasən tərtib olunur

Texnoloji kartlarda kulinar məhsulun adı, resepturanın nömrəsi və variantı, bir porsiyaya qoyulan xammalın xalis çəkisinin norması göstərilir, həmçinin müəyyən həcmli qazanlarda hazırlanan porsiyanın və ya məmulatın məlum miqdarına hesablama verilir, kulinar məhsulun çıxışı qeyd edilir.

Bu kartlarda həmçinin kulinar məhsulun hazırlanmasının texnoloji prosesinin qısa təsviri və onun tərtibatı göstərilir, müddətindən və isti emalından asılı olaraq ərzaqların qoyulma ardıcılığına fikir verilir, kulinar məhsulun keyfiyyəti tələbi xarakterizə olunur. Əmək həcminin əmsalı zamanı bu kulinar məhsulun hazırlanmasına kulinarın sərf etdiyi əmək nəzərə alınır. İkinci Kulinar üçün qarnirin texnoloji kartı ayrı tərtib olunur.

Texnoloji kart müəyyən olunmuş forma üzrə qalın kartonda tərtib olunur, direktor, müəssisiə rəhbəri və hesablayıcı tərəfdən imzalanır və müəssisiə rəhbərinin kartotekasında saxlanılır.

TEXNOLOJİ KART

Kulinar məhsulun adı: «Toyuğun döş əti ilə yaşıl Qulancar»

Ərzaqın adı	Bir porsiyaya olan ərzaqın norması, qr (xalis çəki)	Porsiya miqdarının hesablanması					
		100	90	70	50	40	30
		Ərzaqın miqdarı, kqr(xalis çəki)					
Toyuğun döş əti	146	14,6	9	10,	7,	5,	4,
Bağda unu	5	0,5	0,	2	3	8	4
Unlanmış suxarı	10	1	5	0,4	0,	0,	0,
Yumurta	5	0,5	0,	0,7	3	2	1
Piy	15	1,5	9	0,4	0,	0,	0,
Qulancar	111	11,1	0,	1,1	5	4	3
Kərə yağı	10	1	5	7,8	0,	0.	0,
Cəfəri	4	0,4	1,	0,7	3	2	1

		4	0,3	0,	0,	0,
		10		8	6	5
		0,		5,	4,	3,
		9		6	4	3
		0,		0,	0,	0,
		4		5	4	3
				0,	0,	0,
				2	2	1
Çıxış	140/92					

Texnoloji prosesin qısa təsviri

Qulancarı üst (baş) hissəsindən 2-3sm aşağı qabıqdan təmizləyirlər və soyuq suda yuyurlar. Qulancarı soyulmuş halda saxlamaq olmaz, belə ki, bu zaman rəngi dəyişilir və sellüloz bərkisiyir.

Hazırlanmış Qulancarın üzərinə duz və şəkər tozu səpirlər və 10-12 dəqiqə ərzində buxarda bişirirlər.

Bişirilmiş qaynar Qulancarın üzərinə əridilmiş yağı əlavə edirlər.

Süfrəyə verməzdən önce yaşıl cəfəri ilə bəzəyirlər

Qulancarın yanında iki dəfə xüsusi üsulla unda qızardılmış toyuğun döş əti verilir.

Hazır kulinar məhsulun keyfiyyət qiymətləndirilməsi

Zahiri görünüşü – Qulancar qaynadılıb, quruluşunu saxlayıb. Qulancarın rəngi – yaşıl. Qulancarın iyisi – kərə yağı ilə bişirilmiş tərəvəzlər üçün səciyyəvidir. Dadı – bişirilmiş Qulancara xasdır. Konsistensiya – saplaqları şirəlidir, yaxşı bişirilib, xırılılsızdır. Hazır kulinar məhsulun çökisi (qr) – 232, həmçinin: toyuğun döş əti-140, Qulancar-92.

Qulancarı döş əti ilə yanaşı topayla qoyurlar.

TEXNOLOJİ KART

Kulinar məhsulun adı:

“Pendir ilə bişirilmiş Qulancar”

Ərzaqın adı	Bir porsiyaya olan qın norması, qr (xalis)	Porsiya miqdarının hesablanması 100	Porsiya miqdarının hesablanması				
			9	7	5	4	3
Ərzaqın miqdarı, kqr (xalis çəki)							
Tər Qulancar			9	7	5	4	3
Pendir							
Kərə yağı	111	11,1	0	0	0	0	0
Unlanmış suxarı	5	0,5	0	0	0	0	0
	5	0,5	0	0	0	0	0
	5	0,5	0	0	0	0	0
Çıxış	100						

Texnoloji prosesin qısa təsviri

Qulancarı üst (baş) hissəsindən 2-3sm aşağı qabıqdan təmizləyirlər və soyuq suda yuyurlar. Qulancarı soyulmuş halda saxlamaq olmaz, belə ki, bu zaman rəngi dəyişilir və sellüloz bərkisiyir.

Hazırlanmış Qulancarın üzərinə duz və şəkər tozu səpirlər və 10-12 dəqiqə ərzində buxarda bişirirlər.

Qaynadılmış Qulancarı piy ilə yağlanmış və suxarı səpilmüş tavaya qoyurlar, üzərinə sürtkəcdən keçirilmiş pendir və suxarı səpilir, əridilmiş yağı çılgırır, üzərində nazik qabıq və daxilində 80 °S hərarət əmələ gələnə qədər 250-280°C-də qızartma şkafında qızardırlar.

Ətli kulinar məhsulun yanında süfrəyə verilir.

Hazır kulinar məhsulun keyfiyyət qiymətləndirilməsi

Zahiri görünüşü – Qulancar hazırdır, quruluşunu saxlayıb. Qulancarın rəngi – yaşlı. Qulancarın iyisi – kərə yağı və pendir ilə bişirilmiş tərəvəzlər üçün səciyyəvidir. Dadı – bişirilmiş Qulancara xasdır. Konsistensiya – saplaqları sıralıdır, yaxşı bişirilib, xırılılsızdır. Hazır kulinar məhsulun çəkisi (qr) – 100

2.8 Qulancar və ya mərəçüyündən hazırlanan yemək və salatlar

Qulancarı necə hazırlamaq lazımdır Ən yaxşısı Qulancarı yiğim günü hazırlamaq lazımdır, onda o çox dadlı olur. Suda bişirməkdən onca Qulancarı yumaq lazımdır. Ağ Qulancarı qabığını yuxarıdan aşağıya çəkməklə təmizləmək lazımdır, yaşlı Qulancarı təmizləmirlər.

Hazırlamanın ən asan üsulu – suda bişirməkdir. Qulancarın bir dəstəsini hündür qazana qaynayan suya şaquli elə yerləşdirirlər ki, başlıqları suyun üstündə olsun. Suya bir çay qaşığı duz və şəkər tozu, həmçinin 20 qr kərə yağı əlavə olunur. 15 dəqiqədən sonra Qulancar hazırdır.

Qulancar üçün holland adlanan klassik avropa sousu: 200q kərə yağını əritmək və soyutmaq. Suyu qaynayan qazanın üzərinə içərisində 2 yumurta sarısı və 2 çay qaşığı ağ çaxırla hazırlanan qatı maye qaba qoyulur, sonra yağ əlavə olunur və qarışdırılır. Əlavə olaraq limon şirəsindən istifadə edilir və narın bibər əlavə olunur.

1. Qulancar çıçırtması hazırlamaq üçün 500 qram Qulancar zoğu götürüb, təmizlənir və qaynar suda 2-4 dəqiqə pörtlədirilər. Sonra onu xırda-xırda doğrayır, yağ-soğanla qızardırlar. Hər kəs öz zövqünə uyğun olaraq hazırlanmış yeməyin üzərinə yumurta, pomidor və xırda-xırda doğranmış ətirli göyərtilər (şüyüb, keşniş və s.) əlavə edə bilər.

2. Qulancar zoğlarının oduncaplaşmış hissələri təmizlənir. Təmizlənmiş zoğlar azacıq qaynar duzlu suda pörtlədirilir. Sonra onu xırda-xırda doğrayıb sarımsaqlı qatıqla yeyirlər.

3. Bitkinin iri, yoğun zoğları seçilir, nazik şışlərə taxılaraq vam kömür üzərində bişirilir. Sonra pomidor kababı ilə qatılır, üzərinə göyərti əlavə edilərək yeyilir.

4. Qulancarın təzə cavan zoğları seçilir, xırda-xırda doğranır, yuyulur və ani olaraq qaynar suda pörtlədir. Mis qazan götürülür, divarları və dibi kərə yağıyla

yağlanır və pörtülmüş Qulancar ora tökülür. Sonraqazan təndirin və ya ocağın isti külünə basdırılır. 20-25 dəqiqədən sonra qazançixarılır və yemək çini qablara çəkilərək üzərinə xama tökülür və süfrəyə verilir.

5.Qulancarın yumurta ilə çıçırtması. Təzə cavan zoğları təmizlənir, duzlu suda pörtlədirilir, aşsüzəndən keçirilir. Süzülüb hazırlanmış məmulat, kənarlarına və dibinə 30 qram kərə yağı yaxılmış tavaya yiğilir. 3 ədəd yumurta sindirilir və boşqaba tökülür, üzərinə 1 stəkan süd əlavə edib qarışdırırlar. Hazırlanmış qarışığın üzərinə Qulancar tökülür, duxovkada bişirirlər.

6.Qulancar salatı – 500 qr Qulancarı duzlu suda pörtlədib təmizləyir və xırda-xırda doğrayırlar. Sonra bir ədəd qaynadılmış yumurtanın sarısı xırda-xırda doğranır, üzərinə 1 xörək qaşığı qarğıdalı yağı, xırda doğranmış cəfəri, zövqə uyğun sirkə əlavə edilir. Sonra hazırlanmış Qulancarı onların üzərinə əlavə edib qarışdırırlar.

7. Qulancarla göy soğan salatı - Bir dəstə Qulancarı qaynar duzlu suda pörtlədib təmizləyir, xırda-xırda doğrayır, üzərinə 1 ədəd bərk bişirilmiş və xırda-xırda doğranmış yumurta, bir neçə ədəd xırda doğranmış göy soğan əlavə edirlər. Sonra hazırlanmış salatın üzərinə bitki yağı, döyülmüş qara istiot tozu, sirkə və yaxud narşərab tökülür.

8.Qulancarlı suxarı sous salatı. Bitkinin təzə cavan zoğları təmizlənir yuyulur, qaynar duzlu suda pörtlədilib aşsüzəndən keçirilir. Təmiz çini qabın altına salfet qoyulur və süzülmüş Qulancarı qaba tökür və salfet ilə örtürlər. Üzərinə isti suxarı sousu əlavə edilərək süfrəyə qoyulur. İsti suxarı sousu hazırlamaq üçün südü qızdırır və üzərinə suxarı tozu tökülərək qovrular və ya qızardılır.

9. Qulancarın püre şorbası. Bitkinin təzə cavan zoğlarını təmizləyir, yuyur və xırda-xırda doğrayırlar. Tavaya töküb üzərinə 2 stəkan duzlu su əlavə edir və 10-15 dəqiqə qaynadırlar. Sonra 2 xörək qaşığı unu 2 xörək qaşığı yağda qızardıb üzərinə 3 stəkan süd əlavə edir və üzərinə qaynadılmış Qulancarı töküb, 10-12 dəqiqə bişirirlər. Zövqə uyğun duz əlavə edilərək süfrəyə verilir.

Fəsil III. QULANCAR BİTKİSİNİN BOTANİKİ TƏSFİRİ VƏ MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

3.1 Qulancarın faydalı xüsusiyyətləri

Yüksək dad keyfiyyətlərindən savayı, qulancar bir sıra müalicəvi xüsusiyyətlərə də malikdir. Onun cavan zoqlarından müəyyən xəstəliklər zamanı və profilaktik vasitə kimi insan vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunur. Müntəzəm olaraq bu tərəvəzdən istifadə qan təzyiqini normallaşdırır, ciyərin, böyrəklərim, ürəyin fəaliyyətinin yüksəldilməsinə şərait yaratır, həmçinin yorğunluğun yaranmasının qarşısını alır. Dietoloqlar qulancar zoğundan artıq çəkidən azad olunma zamanı, arıqlamaq üçün fəal şəkildə istifadə edilməsinitövsiyə edirlər, belə ki, hər 100 qr cavan qulancar zoğunda cəmisi 20 kilokalori vardır.

Qulancarın tərkibi çoxlu sayda sellüloz (bitki hüceyrələrinin qabığını təşkil edən maddə), B, A, C, K, E qrup vitaminları, fol turşusu (xüsusilə hamilə qadılara zəruridir), dəmir, mis, kalium, manqan və digər zəruri mikroelementlər kütləsindən ibarətdir. Qulancar, bağırsağın işini stimullaşdırıran və maddələr mübadiləsini yaxşılaşdırıran az kalorili məhsul hesab olunduğundan, o, artıq cəkidə olan insanlar və uşaqlar üçün xüsusilə faydalıdır.

Hal-hazırda becərilməsinə daha çox üstünlük verilən əsas qulancar növü –bu dərmanqulancarıdır. Adından da bəlli olduğu kimi, bu bitki əvvəldən tibbi məqsədlərlə tətbiq olunmuşdur. Həqiqətən, hələ Qədim Misirdə və Qədim Romada qulancar ürəkdə ağrılar olduqda, podaqra, ciyər, böyrəklər və sidik kisəsi xəstəliklərində təyin edilmişdir. Qulancar budağı (zoğu) bitki zülalı, karbohidratlar, mineral duzlarla, o cümlədən ürək damarının işini dəstəkləyən kalium duzları ilə zəngindir, almada olduğu kimi tərkibində karotin, B, PP qrup vitaminları və çoxlu askorbin turşusu – 25 mqr/100 qrolur. Bundan başqa, tərkibinə gövdələrində və kökündə qan təzyiqini normallaşdırıran, ürəyin, damarların, böyrəklərin işini yaxşılaşdırıran asparagin dərman maddəsi daxildir.

Uzunluğu 18-20 sm və qalınlığı 1,5-2 sm olan yaşıl və etiolirləşmiş (ağ) zoqlar yeməlidir. Onları şəxsi bostanında əldə etmək üçün, əvvəlcədən böyük iş və hövsələ (səbir) tələb olunur. Şərti olaraq üç mərhələyə ayırmaq olar: əvvəla toxumlardan şitil yetişdirilir və bağda hazırlanmış ləklərə köçürülür, növbəti il bitkiləri qidalandırıcı torpaqda, daimi yerlərində çıxarıb seyrək əkir, üçüncü il isə yazda məhsul alırlar.

Bizim yediyimiz Qulancar əbəs yerə dərman bitkisi adlanmır. Kalori miqdarının aşağı olması zamanı (100q 23 kkal-dən 40 kkal-dək) onun tərkibində bir çox faydalı mikro və makro elementlər və bioloji fəal birləşmələr, həmçinin A, B1, B, PP, və E vitaminləri, mis, marqanes, dəmir, kaliy, foliyev turşusu və asparaqin maddələri olur. “Asparaqin” sözünün “asparaqus” sözü ilə oxşarlığı əsassız deyil. Məhz Qulancardan bu birləşmələri fransuz kimyaçısı Lui-Nikola Voklen və onun köməkçisi Pyer Jan Robike ayırdılar. Bu 1806-cı ildə baş verdi və asparaqin insan tərəfindən alınan ilk amin turşusu oldu. Qulancar həvəskarlarının bilməsi vacibdir ki, asparaqin arterial təzyiqi aşağı salır, damarları genişləndirir, ürək əzələlərin işini fəallaşdırır. Asparaqin həmçinin sidikqovucu fəaliyyəti daşıyır, buna görə Qulancar-güclü diuretindir. Ondan hazırlanan yeməklər orqanizmdən xloridlərin, fosfatların, sidik turşuların və sidik cövhərin ayrılmamasına imkan yaratır, buna görə Qulancar podaqra xəstəsi olan xəstələrə və ifrazedici sistem xəstəliyi olan insanlara faydalıdır.

Fol turşusu digər tərəvəzlərə nisbətən Qulancarda daha çoxdur. O, dərini hamar və incə edir, qırışların əmələ gəlməsinin qarşını alır. Ziyalı qadınlar son zamanlar üzlərinə Qulancar masqası qoyur. Bundan əlavə foliyev turşusu ana bətnində uşağın normal inkişafına yardım edir, buna görə də hamilə qadınlar Qulancardan çox istifadə etməlidirlər. Diuretik xassələrinə, aşağı kaloriyalığına, piyin az olmasına, vitamin və mineralların çox olmasına görə Qulancar arıqlamaq istəyənlər üçün gözəl tərəvəzdir. Onu şəkər xəstələrinə tövsiyə edirlər, çünki o, qlükozani qandan hüceyrələrə ötmək üçün insulinin fəaliyyətini gücləndirir.

Ümumiyyətcə Qulancar intibbi faydalarından o qədər yazılıb ki, sanki o sadəcə panaseyadır. Əlbəttə bu belə deyil, ancaq tərəvəz yaxşı və faydalıdır.

3.2 Qulancarın becərilmə texnologiyası

Qulancar Avropada çox məşhurdur, baxmayaraq ki, ora gətirilən tərəvəzlərlə müqayisədə xeyli bahadır. Bu tərəvəzin məşhurluğu – gözəl dada və dietik xüsusiyyətlərə malik olmasıdır. Bahalı olmasının səbəbi isə - avropada onun üç il becərilməsidir. İki il becərirlər, üçüncü il isə yetişənləri yiğirlər. Yeni plantasiyaları yeni yerdə əkirlər. İş ondan ibarətdir ki, ən dadlı və zərif zoqları cavan şitillər verir və şitilləri uzun müddət saxlamaq üçün bir şitildən yalnız zoqların 3/4 hissəsi kəsilir.

Digər tərəvəzlərin içində qulancarın becərilməsinə üstünlük vermək lazımdır. Birincisi – bitki uzun ömürlüdür, deməli torpağa və bizim işçi əlimizə rəhmlidir. İkincisi – tərəvəz bizim piştaxtalarda nadirdir, demək olar ki, az tapilandır. Nadir bitkini becərmək ikiqat xoşdur.

Qulancar sahədə bir neçə funksiyani yerinə yetirir:

- canlı yay çəpəri;
- tərəvəz ləklərinin küləkdən qorunması;
- zərif bitkilərin qışda örtülməsi üçün vasitə;
- qışda bütün budaqları kəsilmədikdə - qarlı tarlada saxlanılması mümkündür;
- xəstələnmir.

Nəhayət biz onun əsl təyinatı üzrə istifadə edirik – dadlı yeməklər hazırlayıraq.

Biz onu hər cür yeyirik. İlk zoqlar adətən çiy qəbul edilir. Dadı göy noxud və qarğıdalı dadına oxşardır. Bişirilməsinə kütləvi yiğim zamanı başlanılır. Qulancarı dik bağlı halda bişirirlər. Zoqların başlıqları qazandakı suyun səviyyəsindən yuxarı olmalıdır. Çünkü aşağı hissə bişənə qədər üst hissə sıyıga çevriləcək. Bişmiş qulancar əridilmiş kərə yağı və yüngül sous ilə yaxşı uyğunlaşır.

Praktiki becərmə: Kənd təsərrüfatında Qulancarın müasir becərmə üsulları Hollandiyada yaradılmış və inkişaf etdirilmişdir. Qulancar Avropa və Amerikanın bir çox dövlətlərində geniş yayılmış və tanınmışdır. Plantasiyanın təsərrüfat dövrü 10-15 ildir. Gözəl, dadlı və sağlam Qulancar zoğları yetişdirmək üçün bir neçə əsas qaydaları yadda saxlamaq lazımdır:

- Qulancar 1,5m-dən az dərinlikdə, torpaq suları olan yumşaq, şoran olmayan, yaxşı qulluq olunmuş sahədə yaxşı bitir;
- plantasiyanı erkək bitkilərin şitillərindən əkirər. Seleksionerlər yalnız Qulancarın erkək toxumlarına üstünlük verirlər;
- əkilən regionun iqliminə uyğun Qulancar növü seçilməlidir;
- ən yaxşısı yeni yetişdirilmiş Qulancar növündən istifadə etməkdir. Onlar müxtəlif xəstəliklərə qarşı davamlı, yaxşı bar verən və sənaye əkinçiliyinə yararlıdır;
- ləklərin suvarılması zamanı damcılı suvarma sistemindən istifadə etmək.

Bu daha sağlam bitki yetişdirmək imkanı verir və barverməni çoxaldır.

Qulancar torpağın münbitliyinə çox tələbkardır. Əkilmədən əvvəl peyin (payızda) və ya kompost (yazda) – hər 10 m^2 -ə 30-50 kq, həmçinin superfosfat – 0,4 - 0,8 kq, kalium duzu – 0,3- 0,7 kq verilir.

Qulancarın becərilməsi üçün əsasən toxumlardan alınmış şitildən istifadə edilir. Onlar yalnız torpaq imkan verən kimi şitillikdə, sıralar arasında məsafə 40 sm olmaqla, kiçik sıralarla səpilir.

Toxumlar arasında məsafə 3 sm, onların basdırılma dərinliyi – 3-4 sm təşkil edir. Cüçətilərin tez əmələ gəlməsi üçün toxumlar əkindən qabaq 30°C temperaturlu suda 3 gün ərzində isladılır və azacıq qurudulduğdan sonra nəm torpağa səpilir.

Şitili becərmək çox çətindir, buna görə də, onu almaq daha yaxşıdır. Əkilmək üçün birillik şitil daha uyğundur. Daha köhnə şitil əkildikdə, bir qayda olaraq, onun bütün yetişmə dövrü ərzində məhsul daha aşağı olur. Şitillikdə qulancar kiçik sıraları görünən kimi, sıralar arası torpağın yumşaldılması işləri aparılır və alaqlar məhv edilir. Hələ bar verməmiş qulancara (birinci və ikinci becərmə ili), dərhal cüçəti yarandıqdan sonra əlavə ammonyaklı şora (hər 10 m^2 -ə 0,3 kq) gübrəsi verilir.

Qulancar cüçətiləri yalnız torpaq şəraiti imkan verən kimi daimi yerə köçürürlür. Şitil, 5-6 tumurcuqlu (düyməli) yoğun, işıqlı köklərilə inkişaf etmiş olmalıdır. Çox da böyük olmayan sahələrdə qulancarın sahənin kənarları ilə bir və ya iki sıra əkilməsi rahatdır, belə ki, burada onlar uzun müddət (10 il və daha çox) növbəli əkindən kənarda qala bilər.

Qulancarı gün dəyən yerlərdə əkmək lazımdır. Xəndək üsulu ilə əkmə tətbiq olunur. Bir-birindən 120-150 sm məsafədə 40 sm enində və 25-30 sm dərinlikdə xəndək qazılır, onun dibinə hər 40 sm-dən bir kompostdan və ya yaxşı çürümüş peyinlə qarışdırılmış torpaqdantəpəciklər səpilir.

Şitil, kökləri bərabər düzəldilərək bu təpəciklərdə yerləşdirilir, sonra 5-10 sm qalınlıqda torpaq töküür və çalışdıqca sıxlaşdırılır. Üstdən, qartmaq əmələ gəlməməsi üçün, bir az yumşaq torpaq əlavə etmək lazımdır.

Bu şəkildə əkilmiş şitil torpaq səviyyəsindən 15-20 sm aşağıda yerləşir. Əkilmə zamanı qalmış torpaq təpəciklər boyunca paylanır və bitkilər inkişaf etdikcə, onların müntəzəm səpilməsi üçün istifadə olunur.

Təpəcikləri payızda torpağın səthi ilə bərabərləşdirmək lazımdır. Yaşıl zoğlar mayın sonlarında əmələ gəlməlidir. Bir az ehtiyat qulancar şitili saxlamaq yaxşı olar ki, qəbul edilməyən (bitməyən, çıxmayan) bitkilərin yerinə əkmək mümkün olsun.

Şitillər əkiləndən sonra ikinci il onlara mineral gübrələr verilir, sonra torpağı bitki sıraları boyunca, kökləri zədələmədən mümkün qədər erkən yumşaltmaq lazımdır.

Əkiləndən sonra üçüncü il, əgər bitki güclüdürsə və kifayət qədər kol şəklini almışsa, məhsulun yiğilmasına başlanılır. Əgər bitki zəifdirse, məhsul yiğimi növbəti ilə keçirilir və qulancara becərildikdən sonra ikinci ildə olduğu kimi qulluq göstərilir.

Dördüncü ildə və daha sonra qulancara üçüncü ildə olduğu kimi quluq edilir.

Apreldə məhsuldar qulancarların sıralarına torpaq bəndləri şəklində səpilmiş torpağı səliqə ilə yaymaq və bir qədər döyücləmək lazımdır. Beləliklə, qulancar cüçərtisi üzərindəki torpaqda çatlar aşkar etmək çətin olmayıacaqdır (çatların əmələ gəlməsi onu sübut edir ki, cüçətiləri kəsmək olar).

İlk becərilmə illərində diblərdə torpaq bəndinin eni 40 cm-ə, sonrakı illərdə isə 50-60 sm-ə bərabər olmalıdır.

Əgər sizə ağardılmış qulancar lazımdırsa, bitkilər arasındaki torpaqquruduğu zaman yumşaldılır, sonra fosfor və kalium gübrəsi verilir və dərhal qulancar sıraları onların arasından seçilmiş torpaqdan bəndlər səpilərək düzəldilir.

İlk məhsul ilində torpaq səthi üzərində torpaq bəndinin hündürlüyü 15-20 sm, sonrakı illərdə isə 25-30 sm təşkil etməlidir. Cavan zoğlar, belə torpaq bəndi vasitəsilə inkişaf edərək, işiq düşmədən “ağarır”.

Qulancarın yetişkənliliyini 7-10 gün tezləşdirmək olar, bunun üçün torpaq bəndləri torpaq səpildikdən dərhal sonra şəffaf örtüklə örtülür. Qulancar sıraları torpaq bəndləri əvəzinə, altında zoğların ağardığı ikiqat qara örtüklü tunellərlə örtülə bilər.

Bununla belə, yaşıl qulancar yetişdirilməsi məqsədə uyğundur, belə ki, onun bioloji əhəmiyyəti xeyli yüksək, becərilmə prosesi az zəhmət tələb edəndir, yiğimdən əvvəl torpaq bəndləri yaratmaq, sonra isə onları yaymaq lazım deyildir.

İşıqda becərilmiş zoğlar yaşıl qalırlar. 12-20 sm uzunluqda hündürə qalxdıqda onları mütəmadi olaraq kökündən kəsirlər.

Mayda hündürlüyü 5-6 cm-ə çatan seyrəkləşdirilmiş qulancar toxmacaları 12-15 sm məsafədə doğranır, sonra isə onların yenidənammonyaklı şora və ya duru peyinlə qidalanması aparılır.

Ötən ildə əkilmiş bitkilərin mümkün boş yerlərini doldurmaq lazımdır. Şitil inkişaf etməyə başladığda, torpağa ammonyaklı şora gübrəsi vermək lazımdır. İyunda bar verməyən qulancarın və şitiləlavə ammonyaklı şora gübrəsinin verilməsi zəruridir. Əgər şitil mayda kəsilməmişsə, onda bu iyunda mümkün qədər erkən edilir.

Oktyabrda qurumuş qulancar zoğları, köklərini zədələməməyə çalışaraq, torpağın üzündən ehtiyatla kəsılır və yandırılır. Pasla, qulancar pası və qulancar milçəyi ilə zədələnməmiş bitkilərin gövdə və yarpaqlarını kəsməmək olar, onlar qışda kökü donvurmadan qoruyurlar.

Şitillikdəki qulancar şitilini güclü şaxtalarda qar olmadıqda və ya kiçik qar örtüyündə yarpaqlarla, samanla və ya peyinlə örtmək lazımdır. Birillik, ikiillik əkilmiş və bar verən bitkilərə superfosfat ($hər 10 m^2$ -ə 0,3-0,5 kq) və 40 %-li kalium duzu (0,25-0,35 kq) kimi əlavə gübrələr vermək lazımdır.

Əgər növbəti ilin yazında şitili daimi yerinə köçürülməsinə qərar verilmişsə, bu torpağa peyin verilir.

3.3 Məhsul yiğimi

Yaz erkən gəlmişsə, qulancar yiğimina aprelin birinci ongünlüyündə başlamaq olar. Çatların əmələ gəldiyi yerlərdə torpağı ehtiyatla daramaqla, cürcərtini aşkar etmək və onu kökündən kəsmək lazımdır.

Kökləri və cavan zoğların zədələnməməsinə çalışmaq lazımdır. Cürcətiləri əllə də qırmaq olar. Bundan sonra yaranmış çalaları yenidən torpaqla doldurmaq və sıxlaşdırmaq lazımdır.

Toplanmış cürcətiləri istifadə ediləcək məqama qədər dəstədə, soyuq və qaranlıq yerdə şaquli vəziyyətdə saxlayırlar. Onların solmaması və işıqda rəng almaması üçün, üzərlərinə nəm qum səpirlər. Məhsul yiğimi ilə eyni zamanda cərgəaraları alaqlan təmizlənir və məhv edilir.

İsti havada qulancar zoğları çox tez inkişaf edir. Onlar torpaq səthində peyda olaraq, dərhal bənövşəyi və ya çəhrayı rəngə boyanır, onların başlıqları isə dağılıb səpələnir.

Bu məhsulun keyfiyyətini azaldır, çünki məhz başlıqlar qiymətləndirilir. Buna görə də, qulancarı hər gün səhər və nahardan sonra yiğmaq (toplamaq) lazımdır. Bütün cürcətiləri kəsmək lazımdır, belə ki, bu onların qüvvəli olmalarına (əməmlə gəlmələrinə) şərait yaratır.

Qulancar yiğimi zamanı daraqların saxlanması yadda saxlamaq lazımdır ki, bu zoğların çıxarılma işini asanlaşdırır. Birinci bar vermə ilində yiğimi üç həftə müddətindən artıq uzatmaq tövsiyyə olunmur.


Onun başa çatmasından sonradaraqları dərhal səpələmək və əgər onlara peyin verilməmişsə, onda bitkilərə əlavə ammonyaklı şora və ya duru peyin gübrələri verilir.

Köhnə bitki zoğlarının toplanması iyunun 20-ə başa çatır. Məhsul yiğimini uzatmaq lazım deyil, belə ki, yaşıl kütlə kifayət edəcək həcmdə əmələ gəlməyə çatdırmayacaqdır. Məhsul yiğiminin sonunda nazik zoğları kəsmək olmaz, onlar

sərbəst inkişaf etməlidirlər. Məhsul yiğimi başa çatdıqdan sonra torpaq daraqları səpələnir, torpaq səthi isə bərabərləşdirilir.

Torpaq daraqlarının səpələnməsindən əvvəl qulancar altına 3 ildə bir dəfə əlavə peyin və ya kompost (10 m^2 -ə 40 kq) verilir, peyin kompostla örtülür. Üzvi maddələr tətbiq edilmədiyi o illərdə qulancara əlavə ammonyaklı şora (10 m^2 sahəyə 0,3 kq) gübrəsi verilir.

Qulancarın yiğimi üçün kombayn. Qulancarın yiğimi üçün Geiger-Lund Harvesters şirkəti özünün ilk işləyən kombaynı təqdim etmişdir.



Saxlanma qaydaları:

Qulancarın təzə (tər) zoğlarını qaranlıqda buzluqda və ya soyuducuda saxlamaq lazımdır. Bu zaman onlar 3-4 ay ərzində dad keyfiyyətlərini itirmir və güclü iştahı təsirinə malik olur.

Cavan qalınlaşdırılmış, erkən yazda çıxan zoğlardan dadlı salatlar və şorbaların hazırlanmasında istifadə olunur. Qulancarı rəngli kələm kimi hazırlayırlar: duzlu suda qaynadılır, kərə yağında suxarı ilə qızardılır. İndi isə qulancarın hazırlanması üzrə bir neçə məsləhət. Qulancar, üz qabığını başlıqdan gövdənin rahat sına bilən və azacıq parıltılı hissəsinədək qaşımaqla təmizlənir. Təzə kəsilən qulancar hər şeydən dadlı olur, təmizləyərkən çalışın başlığını sindirmayasız – bu bitkinin ən dadlı hissəsidir. Təmizlənən kimi, qulancarı dərhal soyuq suya salmaq zəruridir. Vaxtında kəsilmiş yeraltı zoğlar (uzunluğu 20 sm-dək) kobud və lifli olmamalıdır. Yeməyə onlar qaynadılmış və konservləşdirilmiş şəkildə tətbiq edilir, ehtiyat üçün dondurula da bilər.

Təmizlənmiş qulancarın sınmaması üçün, ondan dəstə bağlayırlar. Onu duzlu suda, güclü alovda 10-20 dəqiqə qaynadırlar. Dəstələr qazanın içərisində yerləşmiş deyil, dik vəziyyətdə qalmalıdır. Qazanda su zoğların yarısındanək qalxmalıdır. Hazır qulancarı qaynadılmış suda saxlayırlar! Qulancar müxtəlif souslarla xüsusiilə dadlı olur.

3.4 Ziyanvericilərvə xəstəliklər

Qulancarköklərinin qırmızı çürüntüsü *Helicobasidium purpureum* göbələyinə səbəb olur. Xəstəlik düşmüş bitkilərdə kök boyuncuğu və köklər quruyur. Köklərin quruması isə bitkinin yerüstü hissəsinin qurumasına gətirib çıxarır. Xəstəlik yayıldıqca sahədə çılpaq yer yaranır. Əgər zəhərlənmə elə də güclü deyilsə, onda infeksiyanın toplanma yerini “Fundazol”la təmizləmək və qalın polietilen örtüklə izoliyə etmək lazımdır. Güclü zəhərlənmə olduğu halda bitkilər məhv edilir və yeni plantasiya salınır (yaratılır).

Qulancar yarpaq böcəyi bitkilərdə yayın ortalarında əmələ gəlir. Kiçik sarı və qara böcəklər, onların qara sürfələri yarpaqları məhv edir. Ziyanvericilərlə mübarizə üçün, təlimatlara mütləq şəkildə riayət etməklə, xüsusi insektisidlərdən – “Aktellik”, “Fitoverm”, “Fufanon” və s. istifadə olunur.

Qulancarı həm də çoxzəhərli ziyanvericilər – hamiya məlum olan danadışı, çılpaq ilbizlər, xırıldaqlar (böcəklər), məftil qurdları və s. zədələyirlər.

3.5. Təbii ət ruletləri texnologiyasında qulancardan istifadə perspektivləri

İnsan sağlamlığına çox amillər: streslər, ekologiya, irsilik, həyat tərzi və ən başlıcası - qidalanma təsir göstərir. Səmərəli qidalanma və faydalı və keyfiyyətli məhsullardan istifadə - insan organizminə əlverşli təsir göstərən ən mühüm şərtlərdən biridir. Buna görə də, yeyinti sənayesi qarşısında duran əsas tapşırıqlardan biri – funksional xüsusiyyətlərə malik olan keyfiyyətli məhsulların yaradılmasıdır [1].

Bununla əlaqədar, tədqiqatın məqsədimüalicə-profilaktik təyinatlıtəbii ət ruletləri texnologiyasının işlənib hazırlanması hesab olunur.

Tətqiqatlar Dövlət Aqrar Universitetin qida texnologiyaları kafedrası bazasında aparılmışdır.

Tətqiqatların birincimərhələsində qulancarın funksional-texnoloji xüsusiyyətləri öyrənilmişdir. Faydalı ekzotik tərəvəz kimi, qulancarın iki yüz növü haqqında ədəbiyyat mənbələri məlumdur. Bitkinin botanik adı –qulancarkimilər fəsiləsindən olan Asparagusdur.

Qulancar – çoxlu miqdarda faydalı maddələrə malik tərəvəzdir: asparagin, orqanizmdən ammonyak xaric edən maddədir; A, B, C və E vitaminları, fol turşusu; K, P, Ca, Mg mineralları; Zn, Fe və s. mikroelementləri. Asparagus, tərkibinə çoxlu miqdarda qida lifləri daxil olan və arıqlamaq üçünqiyətsiz məhsul hesab olunur. Budan əlavə, onun faydalı xüsusiyyətləri kişilər üçün də yüksək qiymətləndirilmiş, bitki güclü afrodiziak sayılır.

Qulancar 3-4 ay ərzində gözəl saxlanılır və özünün dad keyfiyyətlərini itirmir, digər məhsullarla uyğunluq təşkil edir və müxtəlif kulinar yeməklərində istifadə oluna bilər. Rusiyaya qulancar Fransadan gətirilmiş, lakin ona cənub regionlarda – Krasnodarda, Krımda və Şimali Qafqazda da rast gəlmək olar.

Qulancar funksional xüsusiyyətləri ilə olan məhsul kimi istifadə məqsədi ilə Asparagusdan istifadə edilməklə, təbii ət ruletlərinin resepturasına təklif edilmişdir.

Soya sousu əsasında ət üçün marinadın hazırlanma texnologiyası: limon şirəsi – 50 qr, üyüdülmüş qara istiot – 2 qr və karri – 4 qr. Sonra əvvəlcədən hazırlanmış ətə (donuz) marinad elə hesabla əlavə edilməlidir ki, o, bir qədər ətin üzərini örtsin. Marinad ətə aromat (ətir) verir və onu yumşaq edir. Ət marinadda 1 saat ərzində saxlanılır. Qulancar, ağaca dönmüş ücluqları əvvəlcədən kəsilərək, 5 dəqiqə ərzində qaynadılır. Döyülmüş ətin ortasına qulancar qoyulur, rulet kimi böyükülür və taxta çubuqla bərkidilir. Piylə yağılmış tavaya ruletlər düzülür və 35-40 dəqiqə 350°C temperaturda bişirilir. Hazır məhsulun orqanoleptik göstəriciləri cədvəl 1-də təqdim olumuşdur.

Cədvəl 1

2000-2017-ci illərin vegetasiya mövsümlərinin hava şəraitləri

İl	Temperatur, °C		Yığıntılar miqdarı, mm		Havanın rütubəti, %	
	Aprel-abr üçün temperatur	Orta iyətdən na	Aprel-abr cəmi ntı	Orta iyətdən na	Aprel-abr üçün nın orta bəti	Orta iyətdən na
2000	15,8	+0,3	179	- 132,5	60,4	- 2,1
2010	15,3	- 0,1	445,7	+134,2	65,2	+ 2,6
2013	14,3	- 1,2	403,6	+92,1	66,2	+ 3,6
2016	15,5	0,0	262,2	- 48,9	63,2	+ 0,6
2017	16,5	+1,0	267,0	- 44,5	58,0	- 4,6
Orta əti	15,5	-	311,5	-	62,6	-

Ət məhsulundan müxtəlif əhali qrupları tərəfindən, mədə-bağırsaq traktının işini normalaşdırıran, müqaviməti modelləşdirən və ümumi möhkəmləndirici effektə malik olan funksional məhsul kimi istifadə oluna bilər. Qulancarın xüsusiyyətlərini öyrənməklə, onu funksional təyinatlı yemək növlərində, böyrəklərin, ciyərlərin, ürək-damar və s. xəstəliklərin profilaktikası üçün istifadəsi tövsiyə olunur.

3.6 Laborator şəraitlərdə dərman qulancartoxumlarının cürcərmə xüsusiyyətləri.

Kolleksiya bitkilərindən toplanmış, dərman qulancar toxumlarının cürcərmə xüsusiyyətlərinin laborator tətqiqatlarının nəticələri verilmişdir.

Dərman qulancarı (*Asparagus officinalis*L) - Asraragaceae Juss fəsiləsindən olan çoxillik ot bitkisidir. Növu bütün Avropa hissəsində, Şimaldan başqa, Qafqazda, Qərbi Sibirdə, Kiçik Asiyada, Aralıq dənizində, Altayda geniş yayılmışdır. Çəmənliklərdə, şimal düzlərindəki otlaq vadilərində, kolluqlar basan ərazilərdə rast gəlinir (Artyuşenko, 1979). Toxum 3-4 mm uzunluqda, eni - 3 mm, qalınlığı – 2 mm, oval və ya dairəvi çevrəli olur. Söykənəcəyi qabarıqdır. Qarın tərəfi düz və ya iki-üçlü; ortasında ağimtl kəsik yeri olur. Səthi qara-qəhvəyi, təxminən hamar, donuq olur (Brouver, Ştelin, 2010).

Bəzən tərəvəz bitkisi kimi becərilir. Bu bitki əsasında alınmış preparatlar ağrıkəsici, sətəlcəm əleyhinə və sakitləşdirici təsirə malikdir (Maxlayuk, 1940). Ədəbiyyat mənbələrindən məlumdur ki, dərman qulancarının incürcərməsi 3-7 il müddətində saxlanılır (Brouver, Ştelin, 2010).

N.Q.Çernışevski adına Saratov Dövlət Universitetinin “Botanika bağlı” elmi-təlim mərkəzinin flora və bitki şöbəsi kolleksiyasında dərman qulancarı 25 ildən artıqdırki yetişdirilir. İntrodiksiya şəraitlərində o, tam inkişaf tsikli keçir və mükəmməl toxumlar verir.

Bu işin məqsədi laborator şəraitlərdə dərman qulancar toxumlarının incürcərmə xüsusiyyətlərinin təyin edilməsidir. Bu halda aşağıdakı tapsırıqlar həll edilmişdir: toxumların əkilmə anından onların inkişafa başlamasına dək olan dövrü təyin etmək, inkişaf prosesinin davamiyyəti, enerji və cürcərmə qabiliyyəti; dərman qulancar toxumlarının yuxarıda sadalanan göstəricilərinə aşağı temperatur təsirinin öyrənilməsi; toxumların cürcərmə qabiliyyətinin saxlama müddətini müəyyən etmək.

Material və üsullar

Tədqiqat üçün material 2000-ci ildən 2017-ci ilədək olan dövrdə bitki kolleksiyalarından toplanmış toxumlar səbəb olmuşdur.

Toxumlar, ümumi qəbul edilmiş metodikaya (Üsullar...2017) uyğun olaraq, iki dəfə təkrarlanmaqla 50 toxumdan ibarət nəm süzgəcdə Petri kasasında qoyulmuşdur.

Cüçərmış toxumlarla olan kasalar 22-25°C temperaturda işiqda nəzarətdə saxlanılmışdır. Eksperimental variantda toxumlar iki ay ərzində aşağı temperatur şəraitlərində (5-10°C) əvvəlcədən stratifikasiya keçmişdir.

Nəticələr və onların müzakirəsi

Dərmanqulancar toxumlarının toplandığı vegetasiya mövsümlərinin hava şəraitləri cədvəl 1-də göstərilmişdir.

Cədvəl 1-dən göründüyü kimi, vegetasiya mövsümlərinin orta temperaturları əyani olaraq eynidir, onların ən çox fərqi (2013-cü və 2017-ci illərin kəmiyyətləri arasında) yalnız 2,2°C təşkil edir. Bu halda, daha isti 2017-ci il mövsümü olmuşdur. Maksimal miqdarda rütubət (445,7 mm) 2010-cu il vegetasiya mövsümündə qeydə alınmışdır. Minimum rütubətlər (179 mm) 2000-ci ilin vegetasiya mövsümü üçün səciyyəvi olmuşdur. Havanın rütubətinin ən böyük kəmiyyəti 2013-cü ildə, ən kiçiyi isə 2017-ci ildə qeydə alınmışdır. Şəraitlərin məcmusuna gəldikdə isə daha sərin və nəmişli 2010-ci və 2013-cü illər olmuşdur. Buna baxmayaraq, həm də bu illərdə torpaq quraqlığı: 2010-ci ilin avqustunda (rütubət 11 mm), 2013-cü ilin mayında (22 mm) və avqustunda (31 mm) müşahidə edilmişdir. Daha quraqlı 2000-ci il mövsümü olmuşdur (quraqlıq apreldə qeydə alınmış, daha sonra o, iyundan avqustadək davam etmişdir). Digər illərdə torpaq quraqlığı müxtəlif aylarda (bir çox hallarda mayda və ya apreldə, gec – avqustda) qeydə alınmış və müxtəlif davamiyyətli olmuşdur. Yalnız 2013-cü ilin iyununda qısamüddətli quraqlıq qeydə alınmışdır. Bütün nəzərdən keçirilmiş mövsümlərdə hava quraqlığı hakim kəsilmişdir.

3.7 Dərmanqulancar toxumlarının otaq temperaturunda və startifikasiya şəraitlərində cüçərmə inkişafı

Dərmanqulancar toxumlarının otaq temperaturunda və startifikasiya şəraitlərində cüçərmə inkişafı üzrə məlumatlar cədvəl 2 və 3-də təqdim olunmuşdur.

Cədvəl 2

Otaq temperaturu (22-25°C) şəraitlərində dərmanqulancar toxumlarının cücərmə inkişafı

Saxlam ddəti, il	Məhs yığılma	Cücərmə afi yanadək olan , günlər	Enerji iyyatı ü, günlar	Cücərməni inkişaf miyyəti, or	Cücərməni inkişaf isi, %	Cücərməsi
0,5	2013	6	7	28	41	74
0,5	2016	8	5	26	64	83
Orta		7	6	27	52,5	78,5
3,5	2013	11	3	12	27	57
3,5	2010	7	-	1	-	1
Orta		9		6,5		29,0
4,5	2000	8	5	18	17	51
4,5	2016	5	4	39	9	25
Orta		6,5	4,5	28,5	13,0	38,0
5,5	2016	8	8	28	41	65

Cədvəl 3

Toxumlarını əvvəlcədən stratifikasiyası zamanı (5-10°C) dərmanqulancar toxumlarının cücərmə inkişafı

Saxlama müddəti, il	Məhsul yığılma ili	Cücarme inkişafı başlayanadək olan dövr, günlər	Enerji qeydiyyatı dövrü, günlər	Cücarmanın inkişafı davamiyəti, günlər	Cücarmanın inkişaf enerjisi, %	Cücarması, %
1 ay	2016	61	7	34	31	93
2,5	2017	30	-	37	-	74
2,5	2013	30	10	42	70	81
3,5	2016	45	8	15	92	97
4,5	2016	41	3	4	62	64
6,5	2013	61	-	4	-	6

Cədvəl 2-dən görünür ki, toxumların notaq şəraitlərində əkilməsindən cücarmanın inkişafı başlayanadək olan dövr 6 gündən 11 günə qədər (orta hesabla - 8 gün) təşkil edir. Aşağı temperatur şəraitlərində 2,5-dən 4,5 ilədək saxlama müddətli toxumlar stratifikasiya prosesi başa çatanadək aşağı temperaturda cücarməyə başlamışlar. Toxumların nəmişli sərin şəraitlərdə qoyulması anından cücarmə inkişafı başlayanadək 30 gündən 1,5 aya qədər vaxt keçmişdir. Bu zaman daha qısa saxlama müddətli toxumlar tez cücarməyə başlamışlar (lakun, bu şəraitlərdə az sayda toxumlar cücerərək inkişaf etmişdir). Eyni zamanda saxlama müddəti 1 ay və 6,5 il olan toxumlar, onlar yalnız otaq şəraitinə keçirildikdən sonra (2 aydan sonra) cücerərək inkişaf etməyə başlamışlar. Otaq şəraitlərində cücerərək inkişaf dövrü davamiyəti 12-dən 39 günə qədər son dərəcə dəyişilmiş və orta hesabla 25 gün təşkil etmişdir. 2010-ci ilin məhsul toxumları istisnalıq təşkil etmişdir: onlardan çoxu kiflənmiş və

inkişafdan qalmışdır, görünür bu onunla əlaqədar olmuşdur ki, bütün mövsüm əyani olaraq anomal şəkildə nəmişli keçmişdir. Stratifikasiya edilmiş toxumlar 4-dən 42 günlək olan dövrdə (orta hesabla 23 gün ərzində) cücərərək inkişaf etmişdir, buraya stratifikasiya şəraitlərindəki dövrlərdə daxildir.

Toxumların cücərərək inkişaf enerjisinin qeydiyyat müddəti maksimum sayıda toxumun inkişafı müddəti ərzində orta hesabla minimal gün sayı ilə müəyyən edilir (Firsova, 1969). Cədvəl 2 və 3-dən göründüyü kimi dərman qulancarı üçün bu dövr otaq şəraitlərində 3-7 gün, soyuq stratifikasiyadan sonra isə 3-10 gün təşkil edir.

Otaq şəraitlərində toxumların cücərməsinin və cücərmə inkişafının maksimal enerjisi təzə toplanmış toxumlar üçün səciyyəvidir (orta hesabla onlar müvafiq olaraq 52,5 və 78,5 % təşkil edirlər). Belə şəraitlərdə 5,5 il saxlama müddətli toxumlar onlardan bir qədər geri qalırlar. Onlar üçün analoji göstəricilər 41 və 65% təşkil edirlər. Aşağı temperatur şəraitlərində maksimal enerji ilə 2,5-dən 4,5 ilədək saxlama müddətli toxumlar maksimal enerji ilə inkişaf etmişdir, onların cücərmə inkişaf enerjisi 62-92%-ə, cücərmə enerjisi isə 64-97%-ə çatmışdır ki, bu da otaq temperaturu zamanı olan göstəricilərin maksimal kəmiyyətlərindən xeyli yüksəkdir. Saxlama müddət 6 ildən artıq olan toxumlarda cücərmə və cücərmə inkişaf enerjisi stratifikasiyadan sonra azalmışdır.

Cədvəl 2 və 3-dən göründüyü kimi, 2016-cı ildə toplanmış toxumlar istər otaq temperaturunda və istərsə də əvvəlcədən startifikasiya zamanı daha yüksək cücərmə və cücərmə inkişafı enerjisi göstərmişlər. Büyük ehtimal ki, hava şəraitlərinə görə mükəmməl və keyfiyyətli qulancar toxumlarının formalaşması üçün 2016-cı ilin vegetasiya dövrü daha əlverişli olmuşdur: çıçəklənmə dövründə (mayın üçüncü ongünüyü) və toxumların yetişməsi zamanı (iyul-avqustda) digər mövsümlərdən fərqli olaraq quraqlıq olmamışdır. 2010-cı ilin vegetasiya dövrü nəmişli olmuşdur ki, bu da həmin ildə toplanmış toxumların keyfiyyətinə təsir göstərə bilər. Toxumların qeyri-kafı cücərmə göstəriciləri bunun nəticəsi hesab edilmiş, elə bu zaman eyni saxlanma müddəti (3,5 il) olan, lakin 2013-cü ildə toplanmış, təzə yığılmışlarla

müqayisədə az enerjilitoxumlar kifayət qədər yüksək cücərmə faizi (57%) göstərməşdir.

Nəticə olaraq demek olar ki, dərmanqulancar toxumları 5-dən 25°C temperatur intervalında cücərərək inkişaf etməyə qadirdir. Cücərmə və cücərmənin inkişaf enerjisinin maksimal kəmiyyətləri daha əlverişli vegetasiya mövsümündə (2006-cı il): 22-25°C temperaturda – təzə toplanmış (64 və 83% müvafiq olaraq), stratifikasiyadan sonra – 3,5 il saxlama müddəti (92 və 97 % müvafiq olaraq) ilə becərilmiş toxumlar malik olmuşlar.

Azalmış temperaturlar 2,5-dən 4,5 ilədək saxlama müddətli toxumların cücərmə və cücərmənin inkişaf enerjisini artırmışlar.

Toxumların əkilmə anından onların cücərməinkişafına qədər dövrü orta hesabla: otaq şəraitlərində – 8 gün, azalmış temperaturlarda – 45 gün təşkil etmişdir.

Toxumlarınəvvəlcədən stratifikasiyası enerjinin qeydiyyatı dövrünə (otaq şəraitlərində 5 gün, stratifikasiyadan sonra isə 7 gün) və dərmanqulancar toxumlarının ümumi cücərmə inkişafı davamiyətinə (otaq şəraitlərində 25 gün və 23 gün stratifikasiyadan sonra) praktiki olaraq təsir göstərməmişdir.

**Fəsil IV. Qulancarın satışına və məhsul keyfiyyətinin nəzarətinə aid olan
BMT AİK FFV-04 STANDARTI**

4.1 Qulancarın satışına və məhsul keyfiyyətinin nəzarətinə aid olan
BMT AİK FFV-04 standartı

I. Məhsulun müəyyən olunması

Hazırkı standartın müddəaları istehlakçılar tərəfindən tərəvəziyyətdə təchiz edilən Asparagus officinalis L-dən alınan müxtəlif növ qulancarın zoğlarına şamil olunur; sənaye istehsalı üçün nəzərdə tutulan qulancar zoğları istisnadır.

Qulancar zoğları rənglərinə görə dörd qrupa bölünür:

- ağ başlı qulancar;
- bənövşəyi başlı qulancar, hansı ki, baş hissəsi çəhrayı-bənövşəyi rəngdə və zoğun bir hissəsi ağ rəngdə olur
 - bənövşəyi başlı/ yaşıl başlı qulancar, hansı ki, bir hissəsi bənövşəyi və yaşıl rəngdə olur
 - yaşıl başlı qulancar, baş hissəsi və zoğun bir çox hissəsi yaşıl rəngdə olmalıdır.

Hazırkı standart diametri 3 mm-dən az olan yaşıl başlı və bənövşəyi başlı/yaşıl başlı qulancarlara, diametri 8 mm-dən az olan ağ başlı və bənövşəyi başlı qulancarlara şamil olunmur.

II. Keyfiyyətə aid olan müddəalar

Hazırkı standartın məqsədi hazırlanıldıqdan və qablaşdırıldıqdan sonra eksport nəzarəti mərhələsində qulancarın keyfiyyətinə aid olan tələbləri müəyyən etməkdir.

Lakin məhsulun eksporta göndərilməsindən sonrakı mərhələsinə onun tətbiq olunması halda məhsulda standartın tələblərinə müqayisədə meydana çıxa bilər:

- təravətliyin və bərkiliyin nisbətən itirilməsi;
- əla növdən başqa digər kateqoriyalara aid olan məhsulların vəziyyətinin xarab olma ehtimalı ilə nisbətən pisləşməsi.

Məhsulların mülkiyətçisi/satıcısı belə malları hazırkı standarta uyğun olmayan halda nə sata bilər və nə də digər yollarla satdırıa bilər. Mülkiyətçi/satıcı bu uyğunluğa riayət etməyə cavabdehlik daşıyır.

A. Minimal tələblər

Hər bir növ üçün şamil olunan xüsusi müddəaları nəzərə almaqla bütün növ qulancarın zoğları olmalıdır:

- zədə almamış
- yüksək keyfiyyətli; xarab olmağa və ya çürüməyə məruz qalan məhsul qəbul olunmur
- təmiz, praktiki olaraq hər hansı bir kənar maddələrin olmaması
- praktiki olaraq zərəvuran cüçələrin yaratdığı zədələr
- praktiki olaraq əzilməmiş
- həddindən artıq rütubətliyin olmaması, yəni yuyulduqdan və ya soyuq su ilə soyudulduqdan sonra “qurudulmuş”
 - kənar iyn olmaması.

Zoğların əsas hissələrinin kəsilmə yeri imkan dərəcəsində təmiz olmalıdır.

Bundan əlavə zoğlar nə boş olmalıdır, nə çatlamış olmalı, nə qabıqdan təmizlənməli, nə də sınmış olmalıdır. Ancaq A.“Keyfiyyət üzrə buraxılış”ın IV bölümündə qeyd olunanlar çərçivəsində məhsulun yiğimi zamanı əmələ gələn cüzi çatlar ola bilər.

Qulancarın inkişaf dərəcəsi və vəziyyəti elə olmalıdır ki, o:

- daşınmaya, yüklənməyə və boşalmaya davam gətirməli
- tələb olunan yerə yaxşı vəziyyətdə gətirilsin.

B. Təsnifat

Qulancar aşağıda qeyd olunan üç növə bölünür:

I) Əla növ

Bu növün zoğları əla keyfiyyətli, müəyyən şəklə salınmış və praktiki olaraq düz olmalıdır. Onlar öz müxtəliliyinə və ya mal tipinə görə xarakterik əlamətə malik

olmalıdır. Onların aid olduqları qrupların adı xüsusiyyətlərini nəzərə alaraq zoğların üst hissəsi çox sıx olmalıdır.

İstehlakçının adı üsulla qabığı soymaqla təmizlənməsi mümkün olan çox cüzi paslanma izlərinə yol verilir.

Ağ başlı qulancarın başlığı və zoğları ağ olmalıdır; zoğun çox cüzi çəhrayı rəngdə olmasına yol verilir.

Yaşıl başlı qulancar tam yaşıl rəngdə olmalıdır.

Bu növdə quruma əlamətlərinə yol verilmir.

Qulancarın əsas hissəsinin kəsiyi saplaşına nisbətən maksimal dərəcədə perpendikulyar olmalıdır. Lakin dəstə kimi bağlanmış qulancarın məhsul halını yaxşılaşdırmaq üçün uzunluğu 1sm-dən çox olmamaqla çəpinə kəsiyə yol verilir.

Məhsulun zahiri görünüşünə, keyfiyyətinə, saxlanması və qabda malın satlıq halına təsir etməməsi şəraitində cüzi üst defektlər istisna olmaqla başqa defektlər olmamalıdır.

II) Birinci növ

Bu növün zoğları yaxşı keyfiyyətdə olmalıdır. Onlar öz müxtəliliyinə və ya mal tipinə görə xarakterik əlamətə malik olmalıdır. Onların aid olduqları qrupların adı xüsusiyyətlərini nəzərə alaraq zoğların üst hissəsi çox sıx olmalıdır.

Yaşıl başlı qulancar tam yaşıl rəngdə olmalıdır, heç olmasa uzunluğun 80%.

Qulancarın əsas hissəsinin kəsiyi saplaşına nisbətən maksimal dərəcədə perpendikulyar olmalıdır.

Məhsulun zahiri görünüşünə, keyfiyyətinə, saxlanması və qabda malın satlıq halına təsir etməməsi şərti ilə cüzi defektlərə yol verilir:

- formanın cüzi defekti, yəni zoğun böyük olmayan əyriliyi;
- ağ başlı qulancar üçün zoğun və başlığın yüngül açıq çəhrayı rəngdə olması;
- istehlakçının adı üsulla qabığı soymaqla təmizləyə bilməsi şərti ilə bənövşəyi başlı, bənövşəyi başlı/yaşıl başlı və yaşıl başlı qulancarlarda zoğun aşağı hissəsində quruma izləri.

III) İkinci növ

Bu növə daha yüksək növlərə aid olmayan zoqlar daxildir, anca onlar yuxarıda qeyd olunan tələblərin minimumuna cavab verir.

Yaşıl başlı qulancar tam yaşıl rəngdə olmalıdır, heç olmasa uzunluğun 60%.

Zoğun əsas hissəsinin kəsiyi bir az bucaq altında olmalıdır.

Qulancarı ona xas olan keyfiyyət əlamətlərini, saxlanması və satlıq halını saxlamaq şərti ilə bəzi defektlərə yol verilir:

- formanın cüzi defekti: yəni zoqlar birinci növə nisbətən yaxşı şəklə salınmış ola bilər, böyük əyriliyə malik ola bilər və onların aid olduqları qrupların adı xüsusiyyətlərini nəzərə alaraq baş hissələri bir az açıq ola bilər
- ağbaşlı qulancarın baş hissəsi yaşıl rəng daxil olmaqla bəzi rənglərdə ola bilər
- istehlakçının adı üsulla qabığı soymaqla təmizləyə bilməsi şərti ilə quruma izlərinə yol verilir
 - zoqlar bir az qurumuş ola bilər.

III. Kalibrənməyə aid olan müddəalar

Kalibrəlmə zoğun uzunluğuna və diametrinə görə həyata keçirilir.

A. Uzunluğa görə kalibrəlmə

Zoğun uzunluğu təşkil etməlidir:

- uzun qulancarlar üçün 17 sm-dən çox
- qısa qulancarlar üçün 12-17 sm
- dəstə halında olmamaq şərti ilə qablarda yiğilan ikinci növlü qulancarlar üçün:
 - a. ağbaşlı və bənövşəyibaşlı: 12-22sm
 - b. bənövşəyibaşlı/yaşılbaşlı və yaşılbaşlı: 12-27 sm
 - qulancarın baş hissəsi üçün 12 sm-dən az

Ağbaşlı və bənövşəyibaşlı qulancarlar üçün zoqların maksimim uzunluğu 2 sm, bənövşəyibaşlı/yaşılbaşlı və yaşılbaşlı qulancarlar üçün 27 sm-dir.

Ölçülərdə eyniliyi təmin etmək məqsədiylə qablarda dəstə ilə yiğilan zoqlar arasında fərq 5 sm-dən çox olmamalıdır.

B. Diametrə görə kalibrəlmə

Zoğların diametri onların ortasından keçən ilə ölçülür.

Ağbaşlı və bənövşəyibaşlı qulancarlar:

Keyfiyyət dərəcəsi Minimal diametr Eyni qablarda və ya dəstədə olan zoğlar arasında fərq çox olmamalıdır

Əla növ 12 mm 8 mm

Birinci növ 10 mm 10 mm

İkinci növ 8 mm Eyniliyə tələb qoyulmayıb

Keyfiyyət dərəcəsi Minimal diametr Eyni qablarda və ya dəstədə olan zoğlar arasında fərq çox olmamalıdır

Əla və birinci növ 3 mm 8 mm

İkinci növ 3 mm Eyniliyə tələb qoyulmayıb

Bənövşəyibaşlı/yaşılbaşlı və yaşılbaşlı qulancarlar:

IV. Buraxılışa aid olan müddəalar

Satılmanın bütün mərhələlərində hər bir partiya üçün keyfiyyət və ölçü baxımından qeyd olunan növ üçün tələblərə cavab verməyən malın olmasına yol verilir.

A. Keyfiyyət üzrə yol verilmə

I) Əla növ

Sayına və çəkisinə görə bu növün tələblərinə cavab verməyən, lakin birinci növün tələblərinə cavab verən və ya yığımdan sonra kiçik bağlanmamış çatları olan qulancar zoğlarının 5% mövcudluğuna yol verilir. Bu yol verilmə çərçivəsində ümumi keyfiyyətin 0,5%-i ikinci növ keyfiyyətinə cavab verən məhsul ola bilər.

II) Birinci növ

Sayına və çəkisinə görə bu növün tələblərinə cavab verməyən, lakin birinci növün tələblərinə cavab verən və ya yığımdan sonra kiçik bağlanmamış çatları olan qulancar zoğlarının 10% mövcudluğuna yol verilir. Bu yol verilmə çərçivəsində

ümumi keyfiyyətin 1%-dən çox olmamaq şərti ilə nə ikinci növ keyfiyyətinə cavab verməyən, nə də minimal keyfiyyətilərə cavab verməyən və ya tənəzzülə uğramış məhsul ola bilər.

III) İkinci növ

Nə bu növün tələblərinə, nə də minimal keyfiyyətilərə cavab verməyən qulancar zoğlarının sayına və çəkisinə görə 10% mövcudluğuna yol verilir. Bu yol verilmə çərçivəsində ümumi keyfiyyətin 1%-dən çox olmamaq şərti ilə tənəzzülə uğramış məhsul ola bilər.

Yuxarıda qeyd olunanlara əlavə olaraq boş zoğların və ya yuyulma zamanı cüzi çatları olan zoğların sayına və çəkisinə görə 10% mövcudluğuna yol verilir. Lakin heç bir şərtlə qabda və ya dəstədə 15%-dən çox boş zoğlar olmamalıdır.

B. Ölçüyə görə yol verilir

Bütün növlər üçün (kalibrəlmə hallarında): göstərilən ölçülərə və müəyyən olunan uzunluq normalarına uzunluğa görə 1 sm və diametrinə görə 2mm maksimal sapma olmaqla uyğun olmayan qulancar zoğlarının sayına və çəkisinə görə 10% mövcudluğuna yol verilir.

V. Satış malına aid olan müddəəalar.

A. Eynilik

Hər bir qabın və ya eyni bir qabda olan dəstənin içindəkilər eyni olmalıdır və eyni bir keyfiyyətli, rəngli və ölçülü zoğdan olmalıdır (kalibrəlmə hallarında).

Ancaq müxtəlif rəngli qulancarın zoğları bir yerdə o zaman qablaşdırıla bilər ki, onlar keyfiyyətə görə, rəngliyi üzrə mənşəlinə görə eyni olsunlar.

Qabda və ya dəstədə məhsulun görünən hissəsi bütün qabın içini uyğun olmalıdır.

B. Qablaşma

Qulancar elə qablaşdırılmalıdır ki, məhsulun lazım olan dərəsədə qalması təmin olunsun.

Qabın içində istifadə olunan materiallar təmiz və məhsula daxili və xarici zədə vurmayan keyfiyyətdə olsun. Kağız və ya satış spesifikasiyalı etiketlər olan materiallardan istifadə etməyə o zaman icazə verilir ki, mətnin yazılımasına və ya

etiketlərin yapışdırılmasına zəhərləyici olmayan mürəkkəb və ya yapışqan istifadə olunsun.

Qablarda heç bir kənar maddə olmamalıdır.

VI. Markalamaya aid olan müddəalar

Hər bir qabda səlis və pozulmayan hərflərlə bir tərəfdə qruplaşan və üzdən görünən məlumatlar yazılmalıdır.

A. Fərqləndirici işarələr:

Qablaşdırın və ya göndərən:

Adı və fiziki ünvanı (məsələn, küçə/ şəhər/rayon/ poctun kodu və istehsalçı ölkə deyilsə ölkə) və tanınmış milli inctansiyə2 tərəfindən qəbul edilmiş kod işarələri.

B.Məhsulun xüsusiyyəti

- “Qulancar ” və “ağbaşlı”, “bənövşəyibaşlı”, “bənövşəyibaşlı/yaşılbaşlı” və ya “yaşılbaşlı”, əgər qabın tərkibi xaricdən görünmürsə
 - “Qısa” və ya “Baş hissəsi” uyğun hallarda
 - “Qulancarın qatışıığı” və ya əgər qulancarın zoğlarıənin qarışıığı müxtəlif rənglərdə olduqda ekvivalent işarəsi. Əgər məhsul görünmürsə

Markalanma barədə olan 1bu müddəalar qabların tərkibində olan istehlakçı qablarına şamil olunmur.

Bir sıra avropa dövlətlərinin milli qanunvericiliyi adın və ünvanın dəqiqliq qeyd edilməsini tələb edir. Lakin kodlama işarəsi istifadə olunduğu lada “qablaşdırın və yük göndərən” nişanəsi (və ya ekvivalent qısaldılması) bilavasitə kodlama işarəsinin yaxınlığında qoyulmalıdır, kodlama işarəsinin qarşısında isə sertifikat verən ölkəyə aid olan ölkənin/rayonun milli/regional kodu göstərilməlidir, əgər o mənşəli ölkədən fərqlidirse. Çöl tərəfdən qabda olan hər bir məhsulun rəngi və miqdarı göstərilməlidir.

C. Məhsulun mənşəyi

- Mənşəli ölkə və fakultativ olaraq istehsal edən rayon və ya onun milli, regional və ya yerli adı
- Müxtəlif mənşəli müxtəlif rəngli qulancar zoğlarının qatışıığı olan qab olduqda hər bir mənşəli ölkənin adı rəngin adından sonra göstərilir.

D. Səthləq xüsusiyyətləri

- Növü
- Ölçüsü, ifadə edilmiş:
 - a. Minimal və maksimal diametri ilə, əgər qulancar eynilik normalarına uyğundursa
 - minimal diametri ilə və maksimal diametri ilə və ya “daha çox” sözləri ilə, əgər qulancar eynilik normalarına uyğun olmursa
 - Dəstələrin və qab vahidinin sayı, əgər qulancar dəstə ilə yiğilmiş və ya qablaşdırılmışsa.

E. Nəzarət haqqında rəsmi qeydiyyat (mütləq deyil)

1963-cü ildə nəşr edilib

Sonuncu dəfə 2010-cu ildə yenidən baxılıb

Meyvə və tərəvəzlərə beynəlxalq standartları tətbiq edən OESR (OƏCP) sxemi bu standartın tətbiqi üzrə izahedici kitabı dərc etmişdir.

NƏTİCƏ

Disertasiya işinin yerinə yetirilməsi zamanı “Toyuğun döş eti ilə yaşıl Qulancar” və “Pendir ilə bişirilmiş Qulancar” Kulinar məhsulların resepturası işlənib hazırlanı; kulinar məhsullarının xarakteristikası, onun keyfiyyətinə qoyulan tələblər, saxlama şəraiti və müddəti öyrənildi; kulinar məhsulun hazırlanma texnologiyası işlənib hazırlanı; qida dəyərinin qiymətləndirilməsi aparıldı; xammalın keyfiyyət nəzarəti xarakterizə edildi; tullantıların və onları istifadə etmə yolları xarakterizə edildi; Qulancardan hazırlanan yeni Kulinar məhsullar üçün texniki-texnoloji kartlar işlənib hazırlanı; mətbəx emeli zamanı xammalda baş verən dəyiliklər göstərildi.

Kulinar məhsulların enerji dəyəri hesablandı. “Toyuğun döş eti ilə yaşıl Qulancar” kulinar məhsulun enerji dəyəri 429 kkal, “Pendir ilə bişirilmiş Qulancar” kulinar məhsulun enerji dəyəri 79,1 kkal təşkil etdi.

İşlənib hazırlanan Kulinar məhsullar laboratoriya şəraitində hazırlandı, orqanoleptik göstəricilər müəyyən edildi.

Qulancardan Kulinar məhsulların hazırlanması çox aktualdır, belə ki, son zamanlar hər bir hüceyrədə azad radikalların yaranması problemi müzakirə olunur. Öz saxlamlığının qayğısına qalan insanlar tərkibində antioksid olan ərzaqlardan hazırlanan Kulinar məhsulların qəbul olunmasına maraqlıdır.

Xammalınmaya dəyərinin yüksək olması ilə əlaqədar olaraq hazırlanan Kulinar məhsulları restoranlara məsləhət görürük.

ƏLAVƏLƏR VƏ TƏKLİFLƏR

**Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti
Aydın Nəcəfov əmindir ki, Qulancarı Azərbaycanda yetişdirmək olar və lazımdır.**

Bu gün dünyada Qulancarın üç növü yetişdirilir: ağ, yaşıl və bənövşəyi. Bu tərəvəz zanbaq fəsiləsinə aiddir və demək olar ki, soğanın yaxın qohumudur. O, bizə antik dövrdən tanınmış olduğu aralıq dənizi ölkələrindən gəlmışdır. Mən Qulancar ilə məşqul olmağa başlayanda onun Rusiyada istehsalı barədətarixi məlumatlar

axtarmağa başladım və öyrəndim ki, 1914-cü ildə Moskva ətrafında 1000 hektara yaxın Qulancar plantasiyası var idi. Əlbəttə o, ziyalı və imkanlı insanlar üçün becərilirdi, heç olmasa ona görə ki, bu tərəvəzi yetişdirmək çətindir, nəinki, məsələn çuğunduru. Lakin biz görürük ki, hətta yüz il bundan öncə Qulancar bizim iqlimdə rahat olub – Sergey Marmazov belə qeyd etmişdir. Qulancarın Avropada fəal ticarəti ikinci Dünya müharibəsindən sonra başladı, bu zaman fermerlər istehsalın uğurlanmasına imkanlar axtarmağa başlamışlar. Qış yuxusundan ayılan Qulancar zoğ buraxır, hansında ki, bitki böyüməsi üçün lazım olan maksimum faydalı maddələr toplayır. Faydalı maddələrin çox olması ilə əlaqədar zoğlar diyetik ərzaq sayılır. Qulancar avropa bazارında yazın ilk günlərində olur, hansı ki, biz hələ digər tərəvəzləri səpir və əkirik. Məhsulun əsas hissəsinin fermerlə tərəfindən yayın sonunda və ya payızın əvvəlində yiğilmasına baxmayaraq Qulancar mövsümün əvvəlində gəlir əldə etməyə imkan verir.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYATIN SİYAHISI

1. P (DÖST) 50763-95 «İctimai qidalanma. Əhaliyə buraxılan əkulinar ərzaqları. Ümumi texniki şərait». -M.: Rusyanın Dövlət standartı, 1995.
2. P 50647-94 «İctimai qidalanma. Terminlər və təriflər». -M.: Rusyanın Dövlət standartı, 1994.
3. ГОСТ Р 50762-95 «Искусственная пищевая продукция. Классификация». М.:Росстандарт, 1995.
4. Boquşeva V.İ.Kulinar məhsulun hazırlanma texnologiyası: tədris-metodiki vəsait/ V.İ.Boquşeva-Rostov Don: Feniks,2007.-374 səh.
5. Duborasova T.Y. Qida ərzaqlarının fizioloji analizi.- M.:Marketinq,2001.-184 səh.
6. Miçik V.E.,Nevolniçenko A.F.Səmərəli qidalanma və qida ərzaqları.- Kiyev: Məhsul,1994.-334 səh.
7. Poznyakovskiy V.M.Qidalanmanın gigiyenik əsasları, təhlükəsizlik və qida mallarının ekspertizası.- Novosibirsk.Novosibirskuniversiteti nəşriyyatı, 1999.-448 səh.
8. Sanitar normaları və qaydalarında 2.3.6.959-00 «İctimai qidalanmanın təşkilinə, hazırlanmasına və istehsalat xammalının və qida ərzaqlarının dövretmə qabiliyyətlərinə sanitar-epidemioloji tələblər».-M.: Rusiya Səhiyə Nazirliyi nəşriyyatı,2000.-64 səh.
9. Sanitar normaları və qaydalarında 2.3.2.1078-01 «Qida ərzaqlarının təhlükəsizliyinə və qida dəyərinə qoyulan gigiyenik tələblər».-M.: Rusiya Səhiyə Nazirliyi nəşriyyatı, 2000.
10. İctimai qidalanma müəssisələri üçün Kulinar məhsulların və kulinar məmulatların resepturalar toplusu /A.S.Ratuşniy, L.A.Starostina, N.S.Alekayev və digərləri.-M.: İqtisadiyyat, 1981-1983-720 səh.
11. İctimai qidalanma müəssisə rəhbərinin məlumat kitabçası/ A.P.Antonova, Q.S.Fonaryova, S.L.Axiba С.Л. Ахиба və digərləri.- M.: RF Ticarət Nazirliyi, 2000.-664səh.
12. Qida istehsalının texnologiyası / L.P.Kovalskaya, İ.S.Şub, Q.M.Melnikova və digərləri.; L.P.Kovalskayanın redaktorluğu altında.-M.: Kolos, 1999.-752səh.
13. İctimai qidalanma məhsullarının texnologiyası. 2 tomda. T.1. Kulinarlıq emalı zamanı qida məhsullarında baş verən fizika-kimyəvi proseslər /A.S.Ratuşniy, V.İ.Xlebnikov, B.A.Baranov və digərləri.; Texika elmləri doktoru, professor A.S.Ratuşniyın redaktorluğu altında.-M.: Sülh,2004.-351 səh.
14. Furs İ.N. İctimai qidalanma məhsulların istehsalı texnologiyası/ Tədris vəsaiti.- Minsk: OOO «Yeni bilik», 2002.-545 səh.
15. Qidanın kimyası.1-ci kitab. Zülallar: strukturası, funksiyası, qidalanmada rolü/ İ.A.Roqov, P.V.Antipova, N.İ.Dençenko, N.A.Jerebçov.-M.:Sünbüll,2000.-384 səh.
16. V.İ.Xlebnikov V.İ. Malların (ərzaq) texnologiyası.-M.: «Daşkov və K» Nəşriyyat evi,2000.-427 səh.

Xülasə

Verilmiş magistr dissertasiyasında qulancardan istifadə etməklə yeni çəsiddə qida məhsulları istehsalı texnologiyasının işlənməsi tədqiqi öyrənilmişdir. Dissertasiya 4 fəsilə bölünmüştür. Birinci fəsil nəzəri hissə olaraq funksional qida məhsulları istehsalı texnologiyası adlandırılmışdır. Burada kulinar məhsullarının xarakteristikası, kulinar məhsullarının qidalanmasının əhəmiyyəti, təsnifatı və həmçinin kulinar məhsullarının keyfiyyətinə tələb, saxlanma şəraiti və müddəti mövzuları öyrənilmişdir. İkinci fəsil eksperimental hissəyə ayrılmışdır və qulancardan kulinar məhsulları istehsalı texnologiyasını öyrənilmişdir. Bu fəsildə müxtəlif laborator üsullarla qulancardan hazırlanan kulinar məhsulun resepturası, hazırlanma texnologiyası araşdırılıb işlənilmişdir. Burada həm qulancardan kulinar məhsulun hazırlanmasının texnoloji sxeminin işlənməsi, həmdə qida dəyərinin qiymətləndirilməsi mövzuları geniş baxılmışdır. Fəsildə xammalın keyfiyyətinə nəzarət, tullantıların xüsusiyyətləri və onların istifadə etmə yolları, qulancardan hazırlanan xüsusi kulinar normativ sənədlərin hazırlanması, qulancar və ya mərəçyüddən hazırlanan yemək və salatlar mövzularınada böyük yer ayrılmışdır. Cox unikal bir tərkibə malik olan qulancarın faydalı xüsusiyyətləri, becərilmə texnologiyası, məhsul yiğimi, bitkinin ziyanvericilərlə mübarizəsi və xəstəlikləri, təbii ət ruletləri texnologiyasında qulancardan istifadə perspektivləri, laborator şəraitlərdə dərman qulancartoxumlarının cücərmə xüsusiyyətləri, dərmanqulancar toxumlarının otaq temperaturunda və startifikasiya şəraitlərində cücərmə inkişafı 3-cü fəsildə qulancar bitkisinin botaniki təsfiri və müalicəvi xüsusiyyətləri başlığı altında tədqiq olunub göstərilmişdir.

Резюме

В данной магисторской диссертации изучалось производство нового ассортимента пищевых продуктов с использованием спаржи. Диссертация состоит из 4-ех глав. Первая глава является теоретической частью работы и изучает функциональную технологию производства пищевых продуктов. В этой главе рассмотрены характеристики, важность и классификация кулинарных продуктов, а также качество кулинарных изделий, их условия хранения и срок годности. Вторая глава посвящена экспериментальной части, где изучают технологию кулинарных изделий. Во второй главе разработаны различные лабораторные методы приготовления, так же приготовления кулинарного изделия с использованием различных рецептур. Здесь в первую очередь идет обзор технологической схемы приготовления кулинарных изделий и ведутся оценки питательных ценностей блюд из спаржи. В главе особое внимание уделяется качеству сырья, свойствам отходов и способам их использования, подготовке индивидуальных кулинарных норм, приготовлению различных блюд и салатов из спаржи. Уникальная по содержанию спаржа имеет много полезных функций, у нее интересная технология выращивания, сбора. Борьба с вредителями и болезнями, перспективы использования в технологии натурального мясного рулета, свойства прорастания лекарственной спаржи в лабораторных условиях, разработка прорастания при комнатной температуре и начальные условия для выращивания лекарственной спаржи рассматриваются в 3-ей главе. В этой главе изучается ботаническая характеристика и лечебные свойства спаржи.

Summary

In this master's thesis the production of a new assortment of food products with the use of asparagus was studied. The thesis consists of 4 chapters. The first chapter is a theoretical part of the work and studies the functional technology of food production. This chapter reviews the characteristics, importance and classification of culinary products, as well as the quality of culinary products, their storage conditions and shelf life. The second chapter is devoted to the experimental part, where the technology of culinary products is studied. In the second chapter various laboratory methods of preparation have been developed, as well as preparing a culinary product using various formulations. Here, first of all, there is an overview of the technological scheme for preparing culinary products and assessing the nutritional values of the dishes from asparagus. In the chapter, special attention is paid to the quality of raw materials, the properties of wastes and the ways of using them, the preparation of individual culinary standards, the preparation of various dishes and salads from asparagus.

Unique in content, asparagus has many useful functions, it has an interesting technology of cultivation, harvesting. Pest control and diseases, the prospects for using in natural meat loaf technology, the properties of germination of medicinal asparagus in the laboratory, the development of germination at room temperature and the initial conditions for cultivation of medicinal asparagus are discussed in Chapter 4. In this chapter, the botanical characteristics and medicinal properties of asparagus are studied